

**EVDƏ QAL,
SAĞLAM QAL**

"The Korea Post" jurnalı Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyatlarından yazıb



Ərdoğan
Ceyhun
Bayramov və
Zakir Həsənovla
görüşüb



QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 136 (6100) 12 avqust 2020-ci il. Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Azərbaycanın enerji strategiyasının növbəti uğurlu nəticəsi



President İlham Əliyev:
"Bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdaqıq"

Bax 2

Mövlud Çavuşoğlu: "Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik"


"12 iyulda Ermenistan qardaş Azərbaycan torpaqlarına hücum edib". SİA-nın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib: "O gün nə deməsdiksə, bu gün də bunu deyirik. Qardaş Azərbaycan yalnız deyil, bütün imkanlarımızla qaravam edəcəyik. Ermenistan illərdir, qardaş..."

Bax 4



Gallup 's Global Emotions: "Ermənistən
dünyanın ən aqressiv ölkəsidir!"

Gallup 's Global Emotions 2019 sorğusu əsasında ötən ilde dünyada aşırı aqressivlikləri ilə seçilən ölkələrin siyahısını hazırladı. SİA xəber verir ki, siyahının ilk üçlüyündə 45 faizlə Ermənistən, 44 faizlə İraq, 43 faizlə isə İran yer alıb. Söyügedən sorğuya əsasən, Cənubi Qafqazdakı...



Bax 6

**Ceyhun Bayramov: "Bölgədə
sülhün təmin edilməsinə əsas
maneq Ermənistən təcavüzkar
siyasətidir"**

Bu gün keçirdiyimiz görüşlərdə Mustafa Kamal Atatürk kün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millet iki dövlət" kəlamları əsasında möhkəm təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri...



Bax 5

İlk vaksin Putinin
qızına vuruldu

Rusyanın prezidenti Vladimir Putin koronavirusa qarşı ilk vaksinin qeydiyyatdan keçdiyini bəyan edib. Rusiya dünyada SİA TASS-a istinadən xəber verir ki, Rusiya dənizaltı vaksin preparatını qeydiyyatdan keçirən ilk ölkədir. "O, kifayət qədər effektli işləyir, immun dayanıqlığını tənzimləyir və təkrar edirəm, bütün vəcib yoxlamaları keçib", deyə Putin bildirib...

Bax 5

Mustafa Cengiz:
"Falkao "Qalatasaray"da
qalacaq"

Radamel Falkao növbəti mövsüm də "Qalatasaray"da qalacaq. Qol.az Türkiyə mətbuatına istinadən xəber verir ki, bu barədə İstanbul klubunun prezidenti Mustafa Cengiz məlumat verib. O, kolumbiyalı hücumçunun Superliqa-da təmsilçisində qalmaq...



Bax 16

Arsen Babayan:
"Erməni xalqına
bəla qərarsız
hakimiyyət lazımlı
deyil"



Bax 10

**Paşinyan birbaşa
məsuliyyət
daşıyır**



Bax 13

**Antimilli
şuranın antimilli
ünsürləri...**



Bax 14

Azərbaycanın enerji strategiyasının növbəti uğurlu nəticəsi

Prezident İlham Əliyev: “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacaqıq”

Bu gün respublikamızın enerji asılılığı olmayan və bu sahədə müstəqil siyaset yeridən müstəqil dövlət olduğunu artıq beynəlxalq aləm də təsdiqləyib. Bu, bir faktdır ki, ölkəmizin enerji strategiyasında qazandığı uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası bu gün Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəldir. 1993-cü ilin ikinci yarısından başlayaraq görülən işlər sayəsində respublikanın enerji təhlükəsizliyi sistemi, demək olar ki, yenidən qurulmuşdur. Hazırda respublikamız neinki öz enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda, digər dövlətlərin də enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir.

Müstəqil Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələrindən biri Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqqorənliklə işlənərək hazırlanmış yeni neft strategiyasıdır. Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayan böyük əhəmiyyətli enerji layihələrinin icra prosesinin uğurla həyata keçirilməsi - Bakı-Tbilisi-Ceyhan neft ve Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinə böyük təkan vermişdir. Bununla da Azərbaycan iri layihələrin reallaşdırılmasına qadir olduğunu təsdiqləmişdir.

Prezident İlham Əliyev demişdir ki, Azərbaycanın suveren dövlət kimi, müstəqil siyaset aparması xalqımızın milli maraqlarına tam uyğundur. Eyni zamanda, bu siyasetin məntiqi nəticəsi olaraq bir səra aparıcı Qərb dövlətləri BTC və BTƏ kəmərləri vasitəsilə Xəzər hövzəsinə çıxış imkanı əldə etmiş və neft idxləndə alternativ imkanlar qazanmaqla enerji asılılığından azad olmuşlar.

Məhz düzgün müəyyənləşdirilmiş enerji strategiyasının nəticəsidir ki, Azərbaycanın Cənubi Qafqazdakı reytinqini yüksəltməklə strateji mövgələrini möhkəmləndirmiş, respublikamızın Avratlantıq mekana integrasiyası üçün geniş imkanlar açmışdır. Şərqli Qərbi birleşdirən neft, qaz və neqliyyat-kommunikasiya layihələrinin icrasında əhəmiyyətli rol oynayan Azərbaycan hazırda qonşu ölkələrin enerji təhlükəsizliyində de müüm addımlar atır. Eلهə avqustun 10-da “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması hadisəsi Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir. Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasını mü-



hüm tarixi hadisə olduğunu bildirib.

“Qarabağ” yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur”

“Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önemli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütxəssisləri tərəfindən ölkəmizdə inşa edilib və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özüün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının təmmiqiyaslı işlənməsinə başlayacaqıq”.

Dövlət başçısı 1990-ci illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontraktin imzalandığını, həmin illərdə bu yataqda 3 quyu qazıldıqını, lakin xarici tərəfdəşərin bu yatağının səmərəliliyinə inanmayaraq, kontraktə xitam verildiyini bildirdi: “Ancaq bizim mütxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oludur və beləliklə, yataq tam kəş edilmişdir”.

“Əlbəttə ki, bu, bizim uğurlu siyasetimizin nəticəsidir”



Dövlət başçısı onu da bildirib ki, bu, müstəqillik dövründə Azərbaycanda kəş edilmiş birinci neft yatağıdır: “Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəş edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasetin neticəsidir. Çünkü artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesi, neft-qaz potensialına xarici investorlar tərəfindən maraqlar azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

“Bəli, bu, doğrudan da çox mükkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır”, - deyən ölkə Prezidenti İlham Əliyev “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda görülen işlərin müstəqil Azərbaycan üçün böyük hədiyyə olduğunu bildirib: “Məhz bu gün aparılan siyaset nəticəsində biz bu işləri görə bilirik.

Ardı Səh. 3

Azərbaycanın enerji strategiyasının növbəti uğurlu nəticəsi

Prezident İlham Əliyev: "Bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacaqıq"

Əvvəli Səh. 2

Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadəm ki, bunu Azərbaycan mütəxəssisleri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisleri, fehlələri tərəfindən icra olunubdur.

Onu da bildirməliyəm ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihelərdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əmək-haqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sərf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir".

"Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır"

Prezident İlham Əliyev "Qarabağ" yatağının hasilatı ilə bağlı onu da bildirib ki, 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır: "Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. "Qarabağ" yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işləmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, "Qarabağ" yatağı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, "Qarabağ" neft yatağında daha böyük həcmində təbii ehtiyatlar var. Həsilata gəldikdə isə, bu yataqdan ilə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil edəcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır".

"Şahdəniz" yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdəş ölkələri



qazla təchiz edəcəkdir"

Dövlət başçısı Azərbaycanda digər nəhəng neft-qaz layiheleri haqda da danışın şaraq bildirib ki, "Azəri", "Çıraq" və "Günəşli" yatağı ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. "Eyni zamanda, "Şahdəniz-2" layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiğiniz kimi, "Şahdəniz-2"nin tam miqyaslı işlənilməsi bize əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaradacaqdır.

Gələn il "Abşeron" qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. "Abşeron" yatağının işlənilmesinin iki mərhelesi olacaqdır. Birinci mərhehə nəticəsində 1,5 milyard kubmetr qaz hasil edilecek və bu qaz Azərbaycanda istehlak olunacaq. "Şəfqət-Asiman" yatağı üzrə işlər qrafik üzrə gedir".

"Əlbəttə, indi bizim əsas diq-qətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir", - deyən dövlət başçısı bildirib ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq

nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq: "Beleliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox əməkli və hesab edirəm ki, tarixi hadisədir. Çünkü bu, imkan verir ki, "Şahdəniz" yatağının tam işlənilməsi təmin edilsin".

Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə "Şahdəniz" layihəsi ilə məhdudlaşdırıb və bu layihə icra olunmadan bizim enerji siyasetimiz yarımcıq qala bilərdi: "Amma bu gün bizim enerji siyasetimiz ölkəmizin maraqlarını tam təmin edir. "Şahdəniz" yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdəş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmek əzmindəyik. "Şahdəniz" qazı Gürcüstan, Türkiye, Bolqarıstan, Yunanistan və İtaliyaya çatdırılacaq. Əger Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdəsimiz olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsinde yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür".

"Cənub Qaz Dəhlizi bizim tərəxi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır" - deyən dövlət başçısı bildirib ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq

çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədönlü şəkildə aparılır", - deyən ölkə başçısı onu da vurğulayıb ki, bir layihə o biri layihəni şərtləndirir: "Əger 1994-cü ilde "Azəri", "Çıraq" və "Günəşli" üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən səhəbet gedə bilməzdə. Əgər "Şahdəniz" üzrə kontrakt imzalanmasaydı, bu gün biz neinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünkü "Şahdəniz" bizim üçün əsas mənbedir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdəş olaraq qalacaqdır".

"1990-ci illərin əvvellərində Azərbaycanın o vaxtkı rəhbərliyi - AXC-Müsavat cütlüyü torpaqlarımızın işgal altına düşməsinə imkan yaratdı"

"Bu gün Azərbaycan vaxtılı - 1990-ci illərdə tərk edilmiş "Qarabağ" yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur". - deyən Prezident İlham

Əliyev bütün bu hadisələrin səbəbkarları Azərbaycanın o vaxtkı rəhbərliyi - AXC-Müsavat cütlüyü idi: "Yeni, onların xəyanəti, satqınlığı, fərəriliyi nəticəsində torpaqlarımız işgal altına düşmüdü. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkünkündürse, - Qarabağ tərk etmişdi. Biz 2016-ci ildə torpaqlarımızın bir hissəsini qaytarıdık, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdaq. Bizim ərazi bütövlüyüümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtılı tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdaqıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bəli, nə qədər çətin zaman dövründə yaşasaq da, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uğurlu iqtisadi, siyasi və xarici siyaseti nəticəsində ölkəmiz tarixi hadisələrə imza atır, bu siyaset isə xalqımızın firavan və yüksək rifahına hesablanmış tarixi nəticələrdir: "Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq".

RƏFIQƏ KAMALQIZI

"The Korea Post" jurnalı Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyatlardan yazıb



lamentdə qadınların seçki hüququnun təmin olunması haqqında qanun da daxil olmaqla 200-dən çox qanun qəbul edilib.

Təssüfle vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmayıb, 1920-ci ilin aprelində bolşevik işgali nəticəsində cəməniyyətin müstəqilliyyinə son qoyulub və Azərbaycan təxminən 70 il ərzində keçmiş Sovet İttifaqının tərkibində olub.

Qeyd olunub ki, Azərbaycan 1991-ci ilde müstəqilliyi bərpa edəndə Ermənistanın hərbi təcavüzü də daxil olmaqla, bir sıra çətinliklərlə üzləşmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqqorən siyaseti nəticəsində Azərbaycanın dövlətçiliyi və müstəqilliyi qorunub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil, suveren və demokratik ölkə kimi Azərbaycan sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə artan rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarını reallığa çevirir.

Məqalədə Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında son illər qazandığı nailiyatlardan və beynəlxalq təşkilatların hesabatlarında bu uğurların eks olunmasından söz açılıb, əhalinin rifahının yaxşılaşması, infrastrukturun müasirəşdirilməsi istiqamətində görülen işlər sadalanıb. Məqalədə Ermənistanın hərbi təcavüzü və onun acı nəticələri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın turizm potensialı barədə məlumat verilib. Bundan başqa, məqalədə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərdən də ətraflı bəhs olunub.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Gürcüstan mətbuatında geniş işıqlandırılıb

Gürcüstanın newsgeorgia.ge, apsny.ge, report.ge, kavkasia.net və 24news.ge portalları Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ" yatağından dayaq blokunun dənizə yola salınması mərasimindən sonra mətbuata verdiyi müsahibəyə geniş yer veriblər.

AZERTAC-in təşəbbüsü ilə yayılmış məlumatlarda bildirilir ki, "Şahdəniz" qazı Gürcüstan, Türkiye, Bolqarıstan, Yunanistan və İtaliyaya çatdırılacaq.

Məlumatlarda Azərbaycan Prezidentinin fikirlərindən sitat getirilir: "Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzərdir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiyyətli beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qaz artıq Avropana məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önemli və hesab edirəm ki, tarixi hadisədir. Çünkü bu, imkan verir ki, "Şahdəniz" yatağından tam işlənilməsi təmin edilsin".

Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşüb



Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı Türkiye Prezidentini məlumatlandırib. Görüşün 45 dəqiqə davam etdiyi məlumatda qeyd edilib.

Cənubi Koreyanın "The Korea Post Media" qrupuna aid eyniadlı jurnalın sonuncu (iyul) buraxılışında Azərbaycanla bağlı geniş məqale dərc olunub. AZERTAC xəbər verir ki, jurnalın üz qabığında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Koreya Respublikası Prezidenti Mun Ceinin fotoşəkilləri verilib.

"Azərbaycan xalqı 102 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini fəxrle, haqlı olaraq təsis edib" adlı məqalədə müsəlman Şərqində ilk dövləti, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, onun dövlətçilik tariximizdəki rolundan bəhs olunub.

Bildirilib ki, Xalq Cümhuriyyəti daxili və xarici çətinliklərə baxmayaraq, səmərəli dövlət təsisatları yarada, vətəndaşlarının hüquqlarını təmin edə, beynəlxalq birlinə etimadını qazana bilib. Qısa dövrə parlamentdə qadınların seçki hüququnun təmin olunması haqqında qanun da daxil olmaqla 200-dən çox qanun qəbul edilib.

Təsəssüf vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmayıb, 1920-ci ilin aprelində bolşevik işgali nəticəsində cəməniyyətin müstəqilliyyinə son qoyulub və Azərbaycan təxminən 70 il ərzində keçmiş Sovet İttifaqının tərkibində olub.

Qeyd olunub ki, Azərbaycan 1991-ci ilde müstəqilliyi bərpa edəndə Ermənistanın hərbi təcavüzü də daxil olmaqla, bir sıra çətinliklərlə üzləşmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqqorən siyaseti nəticəsində Azərbaycanın dövlətçiliyi və müstəqilliyi qorunub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil, suveren və demokratik ölkə kimi Azərbaycan sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə artan rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarını reallığa çevirir.

Məqalədə Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında son illər qazandığı nailiyatlardan və beynəlxalq təşkilatların hesabatlarında bu uğurların eks olunmasından söz açılıb, əhalinin rifahının yaxşılaşması, infrastrukturun müasirəşdirilməsi istiqamətində görülen işlər sadalanıb. Məqalədə Ermənistanın hərbi təcavüzü və onun acı nəticələri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın turizm potensialı barədə məlumat verilib. Bundan başqa, məqalədə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərdən də ətraflı bəhs olunub.

Baş nazirlə BP qrupunun baş icraçı direktoru arasında telefon danışıği olub

Avgustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub. SİA-nın verdiyi məlumatə görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdəşləq əlaqələri yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəflı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə eminlik ifadə olunub.



Vilayət Eyvazov serbiyalı həmkarı ilə görüşüb



Avgustun 11-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun ölkəmizdə rəsmi sefərə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboşa Stefanoviçlə görüşü keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmetindən SİA-ya verilən məlumatə görə, qonağı salamlayan nazir Azərbaycanla Serbiyanın strateji tərəfdə olduğunu məmənnünləqlə vurğulayaraq ölkələrimiz arasındakı münasibətlərin bele seviyyəyə çatmasına iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri, aparılan danışışlar və imzalanan sənədlərin mühüm rolunu qeyd edib. Nazir V. Eyvazov 2010-cu il mayın 13-də Bakıda imzallanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında cinayətkarlılaş mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" in, eləcə də ölkələrimizin polis hazırlayan təhsil müəssisələri arasında "Anlaşma memorandumu"nun iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasına müüməhəm əhəmiyyətini diqqətə çatdırıb.

Nazir daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə qonağa qısa məlumat verib, demokratik prinsiplərə səykiyən, polisin fəaliyyətini tənzimleyən yeni qanunların qəbul olunduğunu, həmin qanunların icrasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Bu istiqamətdə mühüm dəyişikliklərdən birinin fəaliyyətin qabaqçı dünya təcrübəsinə uyğun təkmiləşdirilməsi olduğunu deyən Daxili İşlər naziri son 10 ilde 8 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xəttılı çoxsaylı təlim və treninglərə celb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının, hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxiresəlməz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğu bildirilib.

Mövcud problemlərə toxunan Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz mqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səyərlə səmərəli mübarizə aparılmasıının mümkünülküyünü vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Neboşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinleşdiriyini, oxşar münəqişələrən əziziyət çəkən hər iki dövlətin bir sira problemlərə dair beynəlxalq müstəvədində eyni mövqədən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraqlı döşənən bir sira digər məsələlər də müzakirə olunub.

Mövlud Çavuşoğlu: "Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik"

"1 iyulda Ermənistan qardaş Azərbaycan torpaqlarına hücum edib". SİA-nın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi metbuat konfransında deyib. Nazir bildirib: "O gün nə demişikse, bu gün də bunu deyirik. Qardaş Azərbaycan yalnız deyil, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik. Ermənistan illərdir, qardaş Azərbaycan torpaqlarının 20 faizi işgal altında saxlayır və bu günə qədər bütün beynəlxalq qərarlara baxmayaraq, Ermənistan bu münəqişənin həllində maraqlı deyil. Bu təxribatı da bir daha Ermənistanın əsl məqsədlərini göstərdi. Bu münəqışə bu gənə kimə niyə həll olmayıb? Bu sualın cavabı beynəlxalq ictimaiyyətin, xüsusən də Minsk qrupunun səmimi bir şəkildə bu müənişşənin həlli üçün çalışmasına dair".



"Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"



Biz əməkdaşlığıımızın mərkəzindən bütün məsələləri müzakirə etdik və ölkələrimiz ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik. SİA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, görüş zamanı bütün münəqışşələrin BMT-nin prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanıb: "Düşünürəm ki, bu, münəqışə ilə üzləşən ölkələrin gələcəyi üçün vacibdir və hər iki ölkənin marağındadır".

"Avrasiyada heç bir başqa ölkə İsrail ilə Azərbaycandan daha six dostluq əlaqələrinə malik deyil"

İsrail qəzeti Azərbaycan cəmiyyətində tolerantlıq və multikulturalizm ənənələrindən yazıb

Bu yaxınlarda Aleks Qalitskinin bir məqaləsini oxudum. Həmin məqalədə İsrail-Azərbaycan əlaqələri və Azərbaycanda dözümlülük amili bərədə yalar uydurmalar təqdim edilib. Bu məqalə İsrail ilə Azərbaycan arasında strateji münasibətlərə əlaqədar zəiflik, panika və böyük həsəd təzahüründür.

AZERTAC xəber verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arie Qut İsraildə çıxan nüfuzlu ingilisdilli "The Jerusalem Post" qəzetində dərc olunmuş "Azərbaycan dünyada İsrailin həqiqi və etibarlı strateji tərəfdasıdır" sər-lövhəli məqaləsində bu barədə yazıb.

Arie Qut vurğuları: "İsrail-Azərbaycan tərəfdaşlığı iki ölkənin müxtəlif sahələrdə six əməkdaşlığı və tərəfdaşlığı sayəsində inkişaf edib. İsrail Azərbaycanın müsteqilliyini tanımış ilk ölkələrdən biri olub. Danılmaz faktdır ki, Avrasiyada heç bir başqa ölkə İsrail ilə Azərbaycandan daha six dostluq əlaqələrinə malik deyil.

Övvələn, İsrail-Azərbaycan münasibətləri strateji və hərbi-texnik xarakter daşıyır, ən yüksək hökumətlərərəsi və dövlətlərərəsi səviyyədə etimadə və qarşılıqlı daimi dialoqə əsaslanır.

Bu strateji tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki sahələrde həyatə keçirilir. Vurğulamaq lazımdır ki, dünya bazارında İsrail dövləti Azərbaycan neftinin əsas strateji alıcılarından biridir.

Məqale müəllifi qeyd edir ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan başqa etnik və dini qrupların, o cümlədən qədim zərdüştilər, xristian və yəhudü icmasının nümayəndələri üçün də doğma ev kimidir. İsraili ekspert vurğuları: "Milli azlıqlara hörmət və onlara münasibətdə dözümlülük Büyük Yolu dövründən zəmanəmizə qədər bu ölkənin inkişafında həyati əhəmiyyətli rol oynayıb. SSRİ dağılıandan sonra Azərbaycan çox böyük sınaqlara məruz qalıb, məhz həmin dövrde Azərbaycan xalqının tərəfənliliyi sınaqdan uğurla çıxmış".

Azərbaycanın öz ərazisində milli azlıqlara münasibətdə çoxəsrlük dözümlülük təcrübəsi barədə yaxşı məlumatı olan Ermənistən SSRİ mərkəzi hökumətinin zəifləməsindən və Azərbaycanda siyasi qeyri-sabitlik yaranmasından istifadə edərək sülhsevər və tolerant Azərbaycana qarşı müharibəyə başlayıb. Azərbaycanın zorla cəlb edildiyi müharibə neticəsində Ermənistən Azərbaycanın Dağılıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonunu işğal edib. Bu müharibə neticəsində 1 milyondan çox azərbaycanlı öz ölkəsində mecburi köçküvən qaçqın veziyətinə düşüb. İşğal edilmiş torpaqların ümumi sahəsi Los-Ancelesin sahəsindən demek olar ki, 13 dəfə çox, ABŞ-in Konnektikut ştatından böyükdür".

Məqale müəllifi qeyd edir ki, ermənilərin vəhşicəsinə müdaxiləsi neticəsində dinc Azərbaycan əhalisine qanlı divan tutulub, etnik təmizləmələr aparılıb. Arie Qut yazar: "Azərbaycanlılara münasibətdə zorakılıq faktları barədə informasiya həm Azərbaycan tərəfin, həm də müxtəlif beynəlxalq təşkilatların, o cümlədən qərbin nüfuzlu neşrlərinin əcnəbi jurnalıstlarının məlumatlarında öz əksini təpib. ATƏT-in faktaraşdırıcı missiyası mütemədi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsin məhv edilməsi barədə məlumatları yayır. Bu gün də davam etdirilən həmin siyasetin yegane məqsədi işğal olmuş bölgələrin tarixini saxtalasdırılmış mənbələr əsasında yenidən yazmaqdır".

Məqale müəllifinin fikrincə, bu dəhşətli qanlı münəaqışaya baxmayaraq Azərbaycan cəmiyyəti dözümlülük və multikulturalizm dəyərlərini nəinki qoruyub saxlayıb, hətta həmin dəyərləri möhkəmləndirib. Məqale müəllifi ritorik sual verir: "Qarabağ məsələsinə dair danışıqlar prosesində Azərbaycanın səbirələştişlik etməsi dözümlülük təzahüründür. Öz ərazisinin 20 faizini itirmiş bu ölkə 25 ildən artıq müddətde işğalçı ölkə ilə danışıqlar masası arxasında əyleşir. Məgər bu, dözümlülük əlaməti deyilmə? Məgər bu ölkənin öz



əraziyinə azad etməyə haqqı yoxdurmu?".

Arie Qut fikrincə, Azərbaycana xas olan multikulturalizm və toleranlıq sistemi möhkəmlik sinəsindən uğurla çıxbı, Azərbaycandakı dinlər və etnik qruplar arasında həqiqi harmoniya və dialogu qoruyub saxlaya bilib.

Məqalə müəllifi yazar: "Yəhudilərin nümunəsində demek istəyirəm ki, azərbaycanlılar yehudilərə heç vaxt yadellilər kimi baxmayıblar. Müasir Azərbaycan ərazisində yəhudi xalqı əsrlər boyu heç vaxt təqiblər, təhqirlər, talanlar və antisemit hərəkətlərle üzləşməyib. Azərbaycanda həçansa olmuş her bir yəhudü təsdiq edə bilər ki, orada yaşayan yəhudilər mühafizə kordonundan keçmədən təhlükəsiz şəraitdə Sinaqoqa gedə bilərlər. Halbuki, qərbin inkişaf etmiş bəzi ölkələrinde bunu etmek praktiki baxımdan mümkün deyil və çox təhlükəlidir".

Arie Qut vurğuları: "Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və milli qəhrəmanların xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına müdaxilə etmirik. Lakin Holokost kimi dəhşətli cinayətlərde əli olmuş insanlar milli qəhrəmanlar kimi təqdim ediləndə biz susmamalıyıq. Menim fikrimcə, Ermənistən paytaxtı Yerevanda faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm mənim xalqımın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu fəsiştərə sitayış edir".

Arie Qut İsrail vətəndaşı kimi qururla qeyd edir ki, Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev yəhudü icmasına böyük hörmət və ehtiram nümayiş etdirir. Qut yazar: "Prezident İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudü təhsil mərkəzi inşa edilib. Ölkədə birinci Dağ Yəhudiləri Muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda və bütün dünyada ilk Dağ Yəhudiləri Muzeyi olacaq".

Arie Qut yazar: "Quba rayonundaki qədim, dünya şöhrəti Qırımızı Qəsəbə - Azərbaycanın şimalında yerləşən "Qafqaz Yeruşəlimi" İsraildən kənarda dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yegane məskən, Azərbaycanın fəxridir. Yəhudilər və azərbaycanlılar bu regionda həmişə qardaş kimi dinc, harmonik şəkil-də yaşayıblar.

Azərbaycan rəhbərliyinin yəhudü icmasına münasibəti İsrail dövləti tərefindən de yüksək qiymətləndirilir. Bu hörmət və tərəfdaşlıq ənənələri olmasayı, Azərbaycan ilə İsrail arasında six münasibətlər mövcud olmazdı".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arie Qut İsraildə çıxan nüfuzlu ingilisdilli "The Jerusalem Post" qəzetində dərc olunmuş məqaləsinin sonunda yazar: "İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətlər sadəcə qarşılıqlı maraqla izah edile bilməz. Ümumi dəyərlər və orta tarix müasir dövlətlərərə nüfuz edir. İnsanı əlaqələr, dini baxımdan tolerant olan müxtəlif cəmiyyətlərde yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Azərbaycanlılar bir daha nümayiş etdirirlər ki, harmoniya və qarşılıqlı hörmət mümkündür, yaranan hər hansı məsələni zorakılığa və ya nifaqa əl atmadan həll etmək olar".

Qadağan olunan şeyin cazibəsi, covid-19 və cimərlik sərgüzəştlərimiz..

Mənə elə gelir ki, hər şeyin mütləq bir fəlsəfəsi olduğunu kimi mütləq bir sosio-

logiyası da var. Çünkü fəlsəfə idrak, eql məhsuludur, eql isə yaradılmışlar içərisində sadəcə insana mexsusdur, insan isə sosial varlıqdır. Deməli onun istehsal etdiyi bütün eqli məhsulların mütləq bir sosio-logiyası olmalıdır. Yeni fəlsəfədən ədəbiyyata qədər, riyaziyyatdan fizikaya qədər düşüne biliçcəyimiz ne varsa hamısının bir sosial fəlsəfəsi də var və bütün bunlar həm də sosialojiya üzərində şərh edilə bilinəcək hadisələrdir. Sosio-logiya elminin yaşı müstəqil elm sahəsi kimi cəmi 100-150 il olsa da 20-ci əsrin sonlarında bu elm sahəsi də sürətə şaxələnməyə başladı və beləliklə, sosial fəlsəfə, sosial psixologiya, etnososiologiya və s. olduqca maraqlı istiqamətlər yarandı. Bəxtim onda gətirdi ki, mən bir müddət Bakı Dövlət Universitetində həm də sosio-logiyani tədris etməli oldum, necə deyərlər öyrəd-öyrədə öyrəndim və bu elmə vuruldum. Çünkü predimeti bizik, həm ayrı-ayrı fərdlər olaraq, həm də birlikdə cəmiyyət olaraq bizik! SIA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzətinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, özünü keşf etmek, özünü öyrənmək, yaşıdığın cəmiyyət və onun qanunauyğunluqlarını, ya da lap ele uyğunsuzluqlarını öyrənməkdən daha maraqlı nə olə bilər: "Məsələn sosio-logiyani bütün istiqamətlər üzrə bir qədər dərindən mənimseyə bilsən sən əvvəlcədən bilirsən ki, hansı şəraitdə hansı qrup necə davranışacaq, yaxud hansı vəziyyətdə cəmiyyətin kütlevi sinxron hərəkətini yaratmaq olar, ya da bunların olması üçün nə etmək, cəmiyyəti necə qidalandırmaq olar və s. Bu sıradə öne çıxan ən əsas məsələlərdən biri də bir sosial sindromun axıradək dərk edilmədən sosial dəbə çevrilmesidir. Buna sosial „inadkarlıq“, da deyə bilərik. Bunu cəmiyyətdə ifadə etmək üçün ünsiyyət vasitəsi kimi biz dildən yox sosial dildən istifadə edirik. Məsələn biz barmağımıza üzük taxarkən yaxud onu hansı barmağımıza taxarkən əslində etrafımızda olanlara sosial dil vasitəsilə məlumat veririk. Biz başa düşürük ki, bir gənc xanım üzüyü hansı barmağına taxanda subay yaxud hansı barmağına taxanda duldur və s.".



H.babaoğlu bildirib ki, ancaq sosial dil təkcə belə şeylərlə məhdudlaşdırır: "Hər gün bir qədər daha da zənginləşir. Məsələn koronovirus pandemiyası sosial dilimizi də xeyli zənginləşdirdi. Tutaq ki, bir nəfər ictimai nəqliyyatda maska taxan „acizlərən“, üstün olduğunu, cəsur olduğunu göstərə bildi. Əslində isə bu sosial nadanlıq və cahililikdən amma nə yazıq ki, bəziləri bunu elə qəhrəmanlıq kimi başa düşür. İkinci mühüm məsələ sosial inadkarlıdır. Bu da-ha ciddi, daha qədim və daha fitrəti bir keyfiyyətdir! Qadağan olunan şeyin cazibəsi Adəm babamızdan gelən və bu gənə qədər də davam edən sosio-psixoloji sindromdur. O boyda peygəmbər, o boyda Adəm babamız qadağan olunan şeyi yeyib cənnətdən qovuldu! Allah sənə səbr verədi Adəm baba, bir nəfsinə sahib çıxıb bizi də bu günə qoymadın nə olardı? Gül kimi Allahın cənnətində yaşayırıq! İndi də Adəm babanın nəvələri olaraq yene özümüzü saxlaya bilməyərək qadağan olunan şeyin cazibəsinə yaman qapılıraq. Operativ qərərgahın bütün qadağalarını sövq-təbii ilə pozmağa çalışırıq. Gecə saat 20 -dən sonra ola da mütləq cimərliyə getməyə çalışırıq, gündüz saatlarında basa-bas yaradırıq. İnanın ki, bəlkə bu məhdudiyyətlər olma-sa heç cimərliyə zada da getməyə o qədər həvesimiz olmayıacaqdı. Ancaq nə edək, fitrətimizdə var, biz qadağan olunan şeyin cazibəsinə dözə bilmirik. Allah bize səbr versin" Hə, bir də az qala yadımdan çıxmışdı, Adəm babamız tekə öz günahının cəzasını çekməli oldu. Biz isə virusa yoluxub onu başqalarına yolu-xdurmaqla həm də başqalarının günahını almış olurq axı onun da cəzası... nə bilim... nə isə... Allah qorusun !".

Aysel Məmmədova

Gallup 's Global Emotions: "Ermənistən dünyanın ən aqressiv ölkəsidir!"

Gallup 's Global Emotions 2019 sorğusu əsasında öten ilde dünyada aşırı aqressivlikləri ilə seçilən ölkələrinin siyahısını hazırlanıb. SIA xəber verir ki, siyahının ilk üçlüyündə 45 faizlə Ermənistən, 44 faizlə İraq, 43 faizlə isə İran yer alıb. Söyügedən sorğuya əsasən, Cənubi Qafqazdakı digər qonşumuz - Gürcüstanda aqressivlik 27 faizi təşkil edir. Gallup 's Global Emotions 2019-un sorğusunda Azərbaycan həm regionda, həm də dünyada ən sakit ölkələrdən biri hesab olunur. Xatırladaq ki, qurumun 2018-ci il hesabatında da Ermənistən aqressiya ölkəsi kimi yüksək yerlərdən bini tuturdu.



Did you experience the following feelings during a lot of the day yesterday? How about anger?

TOP 5	BOTTOM 5
#1 ARMENIA 45% YES / 55% NO	#1 ESTONIA 39% YES / 59% NO
#2 IRAQ 44% YES / 55% NO	#2 SINGAPORE 37% YES / 59% NO
#3 IRAN 43% YES / 56% NO	#3 FINLAND 37% YES / 59% NO

Armenia topped Gallup's list of aggressive countries.

Azərbaycanda 84 nəfər koronavirusa yoluxdu, 214 nəfər sağaldı

Azerbaiyan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evinə buraxılıb. Nəfərlər Kabinetin yanında Operativ Qərargahdan SIA-ya verilən məlumatda görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 3 nəfər vefat edib. İndiyədə

Vüqar Rəhimzadə: Növbəti illərdə "Qarabağ" və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək

“Qarabağ” dayaq blokunun dənizə yola salınması ölkənin həyatında əlamətdar hadisədir. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan bu qurğunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir. Bu layihə bir daha təsdiqləyir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesine və potensialına marağı daha da artır.

Bu hadisə Azərbaycanın enerji tarixində müüm mərhələlərdən biri kimi xarakterizə olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev “Qarabağ” dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha belə bir reallığı diqqətə çatdırılmışdır ki, əger 1994-cü ildə “Azəri-Çıraq-Güneşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən səhəbət gedə bilməzdi. Əger “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, hətta öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünkü “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra da bir çox ölkələr üçün strateji tərəfdəş olaraq qalacaq.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetiñin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə müasir müsteqil Azərbaycan dövlətinin qurucusu, ulu önder Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırıldığı uğurlardan geniş bəhs edərək bildirib ki, bu sazişin imzalanması ilə ölkəmizin dünya iqtisadi sisteminə integrasiyasının əsası qoyulub, reallaşan neft-qaz layihələri əməkdaşlığın coğrafiyasını genişləndirməklə həm iştirakçı, həm də dünya dövlətlərinin davamlı iqtisadi inkişafına böyük töhfələr verir. “Ümummilli Liderin Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəni iqtisadiyyatın inkişafında əsas faktor kimi qəbul etməsi uzaqgörən siyasetinin, eyni zamanda, bugünüümüzə hesablanmış inkişaf strategiyasının göstəricisi idi. “Ösrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi imkanları artmaqla yanaşı, eyni zamanda, siyasi mövqeyi gümbəgün möhkəmlənir. Azərbaycan etibarlı tərəfdəş kimi nüfuz qazanır, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artır. “Ösrin müqaviləsi”ndən sonra imzalanan onlarla neft və qaz sazişləri, Anlaşma Memorandumları da deyilənlərinə təsdiqidir. Bu gün Azərbaycan həqiqətən də təşəbbüsleri gerçəkliyə çevirməklə ölkəmizə enerji xəritəsini deyişir.

Baş redaktor bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd olunan müsahibəsində vurğuladığı kimi, 1994-cü ildən başlayaraq xarici neft şirkətləri Azərbaycana böyük həcmde sərməyə qoymalarına baxmayaraq, bu güne qədər Azərbaycanın neft-qaz sənayesine, neft-qaz potensialına xarici investorlar tərəfindən maraqla azalmır, ekinə, artır. Bu əminlik də ifadə edilir ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək.

“Reallaşan layihələr yalnız region, qite deyil, bütövlükdə Avrasiya üçün vacib layihələrdən hesab olunur” söyləyen V.Rəhimzadə qeyd edib ki, ulu önder Heydər Əliyevin birinci şah əsəri kimi dəyərləndirilən “Ösrin müqaviləsi”nin ardıcın ikinci əsəri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi, üçüncü əsəri kimi dəyərləndirilən “Şahdəniz” yatağının keşf edilməsi və sair kimi biri-birindən mühüm uğurlar Azərbaycanın dünyanın enerji xəritəsinə əlavələr etməsini şərtləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin resmi açılışı, həmin ilin iyununda TANAP-in istifadəyə verilməsi, bu il istifadəyə verilməsi nəzərdə tutulan TAP Azərbaycanın etibarlı tərəfdəş kimi nüfuz qazanmasına yol açır. Bu gün böyük fəxr hissə ilə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin



təminatçısına çevrilib. Cənab Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi bizim tarixi nailiyətizimdir və bunun başa çatmasına az vaxt qalır” söyleyərək bütün yataqlarda işlərin məqsədönlü şəkilde həyata keçirildiyini, bir layihənin uğurlu sonluqla başa çatmasına o biri layihəni şərtləndirdiyini xüsusi vurğulamışdır. Təbii ki, düzgün müəyyənləşdirilən siyaset, gəle-

cəye hesablanmış addimların səmərəli icrası ölkəyə böyük uğurlar qazandıracaq. Ulu önder Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Neft Fonduñun yaradılmasında da məqsəd ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə neticəsində əldə olunan gəlirlərin ölkənin hərtərəflə inkişafına xidmet edən mühüm sosial-iqtisadi layihələrin icrasına yönəltməkdir. Ümummilli Lider bildirmişdir ki, neft Azərbaycanın en böyük sərvəti olub xalqa, özü də təkcə inidiki nəslə deyil, həm də gələcək nəsilərə mənsubdur. Bir sözə, 1994-cü ilə dən neft strategiyasının uğurlu icrası neticəsində əldə olunan inkişafı, irəlileyişi həm gözəl görəmək mümkündür, həm də bütün bunlar statistik rəqəmlərə öz əksini tapıb. Ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya yatırılıb. Ölkəmizin valyuta ehtiyatları 52 milyard dollardan artıqdır. Son 17 ildə neft siyasetinin məntiqi davamı olaraq qeyri-neft sektorunun, bölgələrin inkişafı neticəsində 2 milyondan artıq yeni iş yeri yaradılıb. Ölkəmizdə yoxsulluq həddi 49 faizden 4,8 faizə, işsizliyin səviyyəsi 5 faiza enib. İqtisadi inkişafın ölkənin, eyni zamanda, insanların həyatında öz əksini tapması, daim yenileşməyə, yeni-yeni hədəfərin gündəmə getirilməsinə yol açır.”

V.Rəhimzadə qeyd edib ki, 1994-cü ildə 30 il müddətinə bağlanan müqavilənin əhəmiyyətini öncədən dəyərləndirən ulu önder Heydər Əliyev bildirmişdir ki, “Ösrin müqaviləsi”ni reallaşdırmaqla dünya iqtisadiyyatı üçün açıq ölkə olduğumuzu nümayiş etdirdik. “Ösrin müqaviləsi”nin 23 illiyi ərefəsində “Azəri”, “Çıraq” və “Güneşli” yataqları üzrə yeni sazişin imzalanması, əvvəlki kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması həmin fikirlərin təsdiqi, Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində beynəlxalq münasibətlər sistəmində artan yeri və rolunun, etibarlı tərəfdəş kimi nüfuzunun möhkəmləndirməsinin təqdimati oldu.

“İki sahil” qəzetiñin baş redaktoru bu mühüm məqamı da xüsusi qeyd edib ki, neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən, beynəlxalq enerji bazalarına çıxməq üçün investisiya layihələrini qətiyyətələrə davam etdirən SOCAR-in adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir: “Qarabağ” dayaq blokunun dənizə yola salınması da SOCAR-in malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. SOCAR-in “BOS Şelf” şirkəti tərəfindən tikilmiş, Azərbaycanın ən zəngin karbohidrogen mənbələrindən biri olan “Qarabağ” yatağında neft-qaz keşfiyyatı və hasilat üçün nəzərdə tutulan eyniadlı dayaq bloku texnoloji baxımdan nəhəng və mürəkkəb qurğudur. “Qarabağ” dayaq blokunun dənizə yola salınması onu göstərir ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.

V.Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, ölkəmizdə bütün neft-qaz layihələri uğurla icra edilir. Ulu önder Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana möhtəsəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq. Enerji layihələrinin uğurlu icrası neticəsində əldə olunan vəsaitlərin şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondu tərəfindən düzgün istiqamətləndiriləsi fonunda ölkəmizin davamlı inkişafı, əhalinin sosial müdafiəsinin daha da gücləndirməsi təmin ediləcək.

ÜST-nin “maska taxın” çağırışına hamı qoşulmalıdır

“Ümumiyyətə insanların davranışlarında, düşüncəsində dəyişiklik aparmaq çox mürəkkəb bir məsələdir. Sanki insanların beyni başqa canlılarından fərqli olaraq daha çox möhürünlər və dəyişmək istəmir. Biz bunu pandemiya dövründə bir daha gördük. Bütün dünya eyni bir çağırış etmeye başladı, buna baxmayaraq hətta ölüm qorxusu belə insanların davranışında 100 faiz dəyişiklik edə bilmədi. Dəfələrlə qeyd etmişəm ki, bütün canlılara xas olan qorxudan qorunmaq üçün üç metod var. Tehlikə gəldikdə canlılar ya ona hücum edər, ya qaçarlar, ya da gizlənlər. Bu aydın aksiomə bütün canlılara, hətta heyvanlara belə xas olan instinct təessüflər olsun ki, insanlara çox cətinliklə çatır”. Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.



Onun sözlerinə görə, yaxınlarında olan bir şəxsin ölüm qorxusu belə bəzi insanlara təsir etmədi: “Baxmayaraq ki, ölüm qorxusu çox həssas məsələdir. ÜST-nin maska taxın çağırışı ilə bir daha insanlara davranışlarını dəyişməklərə gərəkdiyi barədə bir mesajdır. Bu virusdan qorunmaq üçün çox çətin bir şey tələb olunmur. Tələb çox bəsittir. Tibbi maskalardan istifadə etməyən, sosial məsafəni qorumaq. Çox təessüf ki, biz hələ də ictimai yerlərdə maskadan istifadə etməyən, sosial məsafəni qorumayan insanlara rast gəlirik. Onlar hemçinin özərini və öz ailələrini də qorumaq istəmir. İş yerində bir otaqda oturan üç gəncin dünyasını dəyişdiyini bir çox acı şəkildə təcrübə etdik və saymaq istəmədiyim bir çox hal yaşandı bu virusla eləqədar. Lakin bəzi insanlar bu məsələyə yəne bigane qaldılar”.

E.Hüseynov bildirib ki, cəmiyyətin hər bir fərdin bu məsələyə həssas ya-naşması vacib şərtlərdəndi: “İnsanlar həyatlarını dəyişmək üçün hazır olmalıdır. Düşünürəm ki, pandemiya bütün xalqlarda, o cümlədən Azərbaycan vətəndaşlarında yeni bir davranış, baxış tərzi, əcvik dəsimə tərzi yaradacaq. Bu cür hal 100 illərdən bir yaşanır və görünür insanlar bu zamanlarda həyatlarında radikal dəyişikliklərə məcbur olurlar. Vətəndaşlarımız çimərliklərdə, insanların çox toplaşlığı məkanlarda karantin qaydalarına əməl etməlidirlər. Əger hər bir vətəndaş öz üzərinə düşən mesliyyəti dərk etməsə, bu pandemiyən yenidən başlamasına gətirib çıxara bilər. ÜST-nin maska taxın çağırışına hamı qoşulma və bunu bir həyat tərzinə əvvələməlidir”.

Aysel Məmmədova

Nəcməddin Sadıkova qarşı qarayaxma kampaniyasını kim aparır?



Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistən xüsusi xidəmet orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzəndənirəq şəxslər Azərbaycan Ordusunda uzun illər xidəmet edən Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbeli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Müdafiə Nazirliyinin Metbuat Xidmətindən SİA-ya verilən məlumatə görə, bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksəkən imicinə xələl getirməyə yönələn yalanlar uydurmaqdır.

Onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya “Baş Qərargah rəisinin Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiqatçılar ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqət uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidəmet mənbələrə müzakirə edilib. Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistən maraqlarına xidəmet etməkdir. Amma həmin məkrli dairelər və onların ortaya atdığı ünsürlər bilinənlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzlə fikirləri qetin surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakteri məlumatların məhz bu gün - Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərefədə yayılması Ermənistən xüsusi xidəmet orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir.

“13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb”

Azərbaycanda 13 min nəfərin 190 manatlıq ödənişi əlavə gələr mənbəyi və əmək müqaviləsi olduğuna görə dayandırılıb. SİA-nın məlumatına görə, bunu Əmək və əhalinin soviyyəti qazandı. SİA-nın məlumatına görə, həmin şəxslərin 3000 nəfərinin əlavə gələr mənbəyi aşkarlandı. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı. Əlavə ödəmə verilməsi dayandırılan 10 min insan iş yeri taparaq əmək müqaviləsi imzalandı. Başqa layıb. Buna görə də ödənişi alandan sonrakı aylarda iş tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşdən sonra qeyri-legal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfələk ödəmədən kənarlaşdırılıb”.

Paşinyanın oyunlarının bedeli daha ağır olacaq

Prezident İlham Əliyev: "Erməni prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları canidir"

Dəfələrlə deyilib ki, erməni milləti yalan, böhtan deməkdən savayı başqa yol bilmir. Çünkü Ermənistana rəhbərlik edənlərin hamısı oğru, quldur, rüşvətxor olub. Azərbaycan Prezident İlham Əliyev bütün beynəlxalq görüşlərdə, müşavirələrdə dəfələrlə faktlarla Ermənistən prezidentlərinin rüşvətxor, generalları oğru, qəhrəmanları cinayətkar olduğunu deyib: "Ermənistən artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərem ki, Ermənistən müstəqillik tarixi, prinsipcə, rüşvətçiliq tarixidir. Çünkü indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistən rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayır, sonra bazarlarda satdırırlar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyət bunları açdı-tökdü. Onsuz da biz bunu bildirdik, indi bütün dünya bunu bilir".

Ölkə başçısının fikrincə, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəye quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib: "Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əger 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görek, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamisi yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu biliyik, yəqin ki, erməni xalqı da bilir".

Bəli, Paşinyandən əvvəl ölkəyə rəhbərlik edən Robert Koçaryan və Serj Sarkisyan korrupsiya içinde olublar. Bu gün də Paşinyan bu yolla gedir.

Dahilər bu oğru, quldur, rüşvətxor ermənilər haqqında nə deyir?

Fransız seyyah qraf DE-ŞOLYE: "Mən onlara heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təessüf doğurur". İngilis seyyahı VILSON: "Ermənilər acgöz və tamahkardırlar. Onlar istenilən bir cəfəngiyati böyütmək üzrə abırsız dərecədə mahirdirlər və intriqalari sevirlər".

Sərqsünsəs alim, mənşəcə isveçə yəhudisi ADAM METS xəlifət dövrünün tarix və mədəniyyətini araşdıraraq yazdı: "Ermənilər ağ adamlardan olan qulların ən pişləridir. Onların hamisinin ayaqları eyri, danışdıqları dil isə çox kobuddur. Utanmaq nədi bilməyən ermənilər əsasən oğurluqda məşhurdurlar. Erməni qulu birçə saat işsiz qoysan, daxili aləmi onu pis əməllərə sürükleyər. Dəyənek altına salınanda qorxusundan yaxşı işləyir, işi zəiflikdən yox, tənbəlliğdən görmək istəmir,

tənbəlliğdən zövq alır. Belə olan halda onu ağaclarla köteklemək lazımdır".


Göründüyü kimi, bütün dünya bilir ki, tarixi saxta olan erməni xalqının taleyi də bu gün belə olmalıdır. Və Ermənistən iyulun 12-də başlanan Tovuz istiqamətindəki təxribatdan sonra Paşinyan öz xəyanətkar, işgalçi, faşist niyyətli olduğunu bir daha göstərməklə məğlubiyyətinin tam cılpaqlığı ilə ortaya qoydu. Hətta Ermənistən öz tehlükəsizliyinin qarantı saylığı KTMT Paşinyanın qeyd edilən bəyanatlarına belə re-

aksiya vermədi. Əslində, KTMT-nin balansı qorumağa istiqamətlənmiş reaksiyası diplomatik dilədə Ermənistən deyil, Azərbaycana dəstək mənasında başa düşülməlidir.

Soros Koçaryan və Sarkisyanın başına gətirdiyini Paşinyanın da başına gətirir

Ümidi Qərbə, xüsusilə də Sorosa olan Paşinyanın anlamır ki,

məqsəd Rusiya ilə İrvandakı həkimiyət arasında ciddi problemlər yaratmaqla erməni xalqı üçün faciəvi nəticələr yaradacaq. Və onu da Paşinyan anlamır ki, vaxtılı Koçaryan və Sarkisyan tərefindən ciddi şəkildə dəstəklənmiş və ölkənin vətəndaş cəmiyyəti sektoruna iri addımlarla ayaq basmış Soros və bir sıra digər Qərb fondlarının dəstəyi ilə küçədən hakimiyətə gələn Nikol Paşinyan, istər müxalifətdə olarkən, istərsə də baş nazir kürsüsündə əyleşən kimi Rusiyaya qarşı radical çıxışları və addımları ilə seçil-



Paşinyanın oyunlarının bədəli daha ağır olacaq

Prezident İlham Əliyev: "Erməni prezidentləri rüşvət xor, generalları oğru, qəhrəmanları canidir"

di. Məqsəd nəyin bahasına olursa olsun, aldığı təlimatlar əsasında Rusiyani Cənubi Qafqazdan çıxarmaq, Ermənistən daxilində rusofob mühit yaratmaq. Bu istiqamətdə Moskvanın himayəsində olan rus biznes kampaniyalarına qarşı siyasi təqiblər, Rusiyaya yaxınlığı ilə seçilən ictimai fəallara, siyasi partiyalara və KİV-ə qarşı ciddi pressinqin şahidi olduq. Bu yerde bir məqamı da xatırlıtmak lazımdır ki, bu o Sorosdur ki, hələ SSRİ-nin zəiflədiyi və ciddi böhran keçirdiyi vaxtlarda Moskvaya qarşı ümumdünya erməni diasporu və bölgədəki ermənilərin timsalında mühüm silahından istifadə etmişdi. Və bu gün də Rusiyaya qarşı Qərbin geosiyasi oyunlarında yenidən "erməni kartı" ortaya atıldı. Ermənistən isə Rusiyaya qarşı satqın mövqeyi və Moskvaya xəyanətləri ilə tarixin müxtəlif səhifələrində dəfələrlə şahid olmuşduq.

Ermənistən-Rusiya münasibətləri getdikcə gərginləşir - Yeni qaydalar

Rusiya səfirliliyinin xarici televiziya kanallarının ictimai multiplekslərə yayılması ilə bağlı yeni qaydalar haqqında müddəanı özündə eks etdirən, ilk oxunuşda qəbul edilən Ermənistənəndə audiovizual medianın yayımına dair qanun layihəsinə dair açıqlaması, Ermənistəndəki daxili siyasi qarşılaşlıq fonunda "səssiz" keçdi.

Yeni qaydaya görə, xarici televiziya şirkəti Ermənistən dövlət multipleksində yayım hüququnu yalnız bununla bağlı dövlətlərərası razılışma olduqda əldə edə bilər. Başqa sözlə, Amerika və ya Avropa, yaxud Rusiya telekanalları yayılmışsa, bu yalnız Ermənistən-Amerika və ya Ermənistən-Əli, yaxud Ermənistən-Rusiya dövlətlərərası sazişi olduqda mümkündür.

Hazırda Rusyanın "Birinci kanalı", "RTR Planet", "Rusya Mədəniyyət" və dövlətlərərası "Mir" televizyonları Ermənistəndə yayılmışdır.

Aram Amatuni: "Rusiya özündən zəif olan hər kəslə, qarşı tərəfin zəif olmadığını görəndə isə dəyişən, özündən güclü olmadığını təqdirdə, ən azı zəif olmadığını düşündən hər kəslə belə davranır"

Erməni siyasi ekspert Aram Amatuni yazır ki, bu, məsələn, Ermənistəndə yayılmış Rusiya dövlət televiziya kanalının, Ermə-

nistanın dövlət maraqlarına, təhlükəsizliyinə, dövlət ləyqətine xələl gətirən, məzmuna zidd olan hər hansı bir veriliş yayımılayacağı təqdirdə dövlətlərərası sazişin kobud şəkildə pozulması deməkdir və beləliklə də Ermənistən bu məsələni qaldırmaq üçün qanuni əsaslarla əsaslandırılmış bir hüquqa sahib olacaq: "Rusiya səfirliyi məhz bu yeni tənzimləmə qaydalarına işaret edərək, bunun yeni oyun qaydaları olduğunu vurğulamışdı. Səfirlik qeyd edir ki, Moskva yeni qaydaları müzakirə etməye hazırlıdır. Bütün məqam budur ki, eyni zamanda, Ermənistənə tanınmış sürücü vəsiqələrinin tarixini xatırladan, kifayət qədər zəif örtülüş qarla Rusiyada işleyen bir vətəndaşın olmasının "zəbədi" problemi xatırladılır. Məsələn, sabah Moskvada qərara gələ bilerlər ki, erməni işçilər divar hörmək, dam bağlamaq və asfalt çəkmək üçün rus dilindən imtahan verməlidirlər. Bütün bunlar kədərli bir şəkildə köhnə və ağırlı şəkildə davam edir. Bütün bunlar kədərli bir şəkildə ifadə edir ki, rus dövlət elitisə Ermənistənən hörmətlə davranmağa, normal dövlətlərərası münasibət qurmaqdə acizdir, incə təhdid dilindən başqa heç bir dil bilmir. Rusiya özündən zəif olan hər kəslə, qarşı tərəfin zəif olduğunu görəndə isə dəyişən, özündən güclü olmadığını təqdirdə, ən azı zəif olduğunu düşündən hər kəslə belə davranır".

David Şahnazaryan: "İşgal edilmiş əraziləri Azərbaycana qaytaracaqlar"

Göründüyü kimi, Ermənistən keçmiş milli təhlükəsizlik naziri, siyasetçi David Şahnazaryan bildirib ki, Artsax Silahlı Qüvvələrinin ərazilərdən (beş rayondan) çıxarılması və ikinci mərhələdə, işləməyəcək bəzi kommunikasiyaların açılması, Azərbaycanın tərkibinə daxil olması istisna olmamaqla Dağlıq Qarabağın hansısa müvəqqəti statusudur və bu əraziləri azərbaycanlılara qaytaracaqlar: "Bu faktı vurğulamaq yerinə düşər ki, Paşinyan hakimiyyətə gələn ilk günlərdə danişqları əvvəlki hakimiyyətdən qalan nöqtədən davam etdirməyəcəyini dedi, guya o öz nöqtəsindən danişqlar aparır. Lavrov Paşinyanın həmin "bəndini" üzə çıxardı, bu da bəzi ərazilərin qaytarılması, qalan məsələlərin, o cümlədən Dağlıq Qarabağın statusunun gələcək danişqlara saxlanılması deməkdir. Ermənistən Xarici İşlər Nazirliyi və ümumilik-

də erməni tərəfi reallığı gizləməkdə, yalan danışmaqdə davam edir. Absurd, bir-birinə zidd olan açıqlamalar verilir: Nikol Paşinyan deyir ki, qərar Ermənistəni, Artsaxı və Azərbaycanı qane etməlidir, Zohrab Mnatsakanyan iddia etdi ki, "heç bir danışq yoxdur", "bu məsləhətələşmədir", "məsada sənəd yoxdur".

D.Şahnazaryan onu da vurğulayıb ki, Lavrov tarixən Ermənistən-Rusya münasibətlərinin ən aşağı səviyyəsini qeyd edib: "Artıq respublika ictimaiyyəti ilə səmimi olmayıñ, reallığı gizlətməyin vaxtıdır, hansı ki, baş nazir artıq iki ildən çoxdur ki, məhz bunu edir".

Andranik Tevanyan: "Ermənistən ən azi 2022-ci ilə qədər böhran vəziyyətində olacaq"

Erməni politoloq Andranik Tevanyan Ermənistən qarşısında duran əsas çətinlikləri sadalayaraq bildirib ki, "Ermənistən ən azi 2022-ci ilə qədər koronavirus və sosial-iqtisadi baxımdan böhran vəziyyətində olacaq. Ən əsası isə, Ermənistən reallıqda məhv olmalar qarşısında dayanıb".

Qabil Hüseynli: "Tovuz döyüşləri bir çox üstünlüyümüzə yanaşı, həm də informasiya cəbhəsində güclü olmağımız iddi"

Politoloq Qabil Hüseynli iyu-

lun 12-də Ermənistən Tovuzda törendiyi təxribatlar zamanı Azərbaycan işgalçı ölkəyə kifayət qədər tutarlı cavablar verdi və bundan sonra erməni xalqının Paşinyana olan qəzəblərinin daha kritik hal aldığı deyib: "Ümumiyyətlə, Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər ordusunun gücünə, istərsə də diplomatik uğurlarına görə Ermənistəni dəfələrlə üstələdiyini hər zaman sübut edə bilib. Elə son sərhəd təxribatından sonra cərəyan edən proseslər onu deməyə əsas verdi ki, rəsmi İrəvan hərbi, diplomatik və hətta illerle fəxr etdikləri əsas gücləri olan diaspor müstəvisində də Azərbaycandan geri qalır. Tovuz döyüşləri başqa bir üstünlüyü də sübut etdi. Bu, informasiya cəbhəsində güclü olmağı-

mız iddi. Siyasi ekspertlərin fikrincə, regionda əsas söz sahibi olan Azərbaycanla güc dili ilə danışmaq Ermənistən üçün ciddi başağrısına çevrilib. Tovuz hadisələrindən sonra Paşinyanın verdiliyi qərar və bəyanatlarda onun "siyasi həyəcanı" aşkar şəkildə hiss olunmağa başladı. İformasiya məharibəsində üstünlüyün bizim tərəfindən keçməsi isə erməniləri daha çox narahat etməyə başlayıb".

Politoloq onu da deyib ki, bütün məharibələrdə və münaqışlərin həllində əsas güc informasiya cəbhəsində gedən savaşın üzərinə düşür: "Çünki sən nə qədər haqq savaşına çıxsan da, informasiya məharibəsində işini düzgün qurmadiğın halda dünya ictimaiyyəti sənin adətli mövqeyini fərqli rəngdə görəcək. Bu bir danılmaz faktdır ki, illər once Ermənistən xaricdəki müəyyən dəyəqlərindən, lobbi və diaspor gúcundə yarananaraq informasiya məharibəsində bizi xeyli qabaqlayırdı. Amma bu gün vəziyyət xeyli fərqli istiqamətdə dəyişib. Azərbaycan artıq informasiya cəbhəsində aciz görünür. Artıq biz informasiyanın ötürülməsi, onun ictimai rəyə çevriləməsi, xüsusi ilə də bizə sərf edən informasiyaların beynəlxalq ictimai rəyə çevriləməsi, onun operativ şəkildə beynəlxalq təşkilatlara çatdırılması məsələlərində xeyli fəaliq. Prosesləri xirdalıqlarına qədər analiz etsək, onu da görərik ki, hələlik bu istiqamətdə qarşı tərəfi xeyli geridə qoya bilməmişik. Çünki kobud da səslənsə deyim ki, ermənilər o qədər vicdansız xalqılar ki, onlar olmayan hadisələri də düz-qoş edib, ona müxtəlif ideoloji siyasi rəng geyindirərək dünyaya yaya bilirlər".

Politoloq onu da vurğulayıb ki, Ermənistəndən fərqli olaraq bizim mental dəyərlərimiz, milli kimliyimiz, genetik faktorumuz bu kimi iyrənc əməl və düşüncələrdən uzaq olmağıza səbəb olub. Yəni bu tarixən belə olub ki, ermənilər bütün işlərini yalanlar üzərində qurublar: "Biz isə baş verməyen hadisəleri, həqiqətə zərrə qədər də yaxın olmayan "tarixi faktları" dünyaya yaymırıq. Yaxud da ən ağır günlərimizdə, aşkar təxribatlarla üz-üzə qalan da belə dünyadan heç vaxt imdad dileməmişik. Ermənistən, ümumilikdə erməni xalqı hər bir kiçik məsələdən faciə janrından olan böyük hekayələr düzəldərək beynəlxalq təşkilatlara müraciət edir, müxtəlif qəzetlərə çıxış imkanları tapıb bu "milli faciələrin" nəşr etməyi, humanitar yardımılardan yararlanmağı bacarır. Qısqası, bu kimi dilənçilik xisləti ilə olan məsələləri həyata keçirən düşmənlə ədalətli mübarizə aparıraq".


Paşinyanın bu oyunlarının bədəli daha böyük olacaq

Paşinyan bu reallığı da anlamışdır ki, artıq "oyun oynamamaq" vaxtı deyil. Şübhəsiz, bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur. Məqamı gələndə, Ordumuz öz sözünü deyib, deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpə ediləcək. Paşinyan bu qədər uğursuzluqdan sonra yaxşı olaraq, bu saxta yalanlarından əl çeksin. Çünki nə qədər ki, Paşinyan danışqların dalana direnməsinə çalışarsa, o zaman Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində, Gündən əməliyyatlarda olduğu kimi, Ermənistən növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Digər tərəfdən düşmən onu da unutmamalıdır ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz dünyadan 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi həyətin müasir silah və texnika ilə təminini istiqamətdə də indinin özündə zəruri addımlar atılır. Və ordumuz istənilən an işgal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Bəs, Ermənistən yeni rəhbərliyinin düşdüyü labirintdə çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdi ki, Ermənistən yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməlidir, konstruktiv danışqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldən azad etmeli dir. Bəli, bu, Ermənistən yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...

Beləliklə, bütün bunlar ondan xəber verir ki, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistən məhv olacaq. Artıq bù faktın gerçəkliliyi göz önündədir.

A.SƏMƏDOVA

İsraildə Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş-miting təşkil olunub



Israilin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz ve düşmənin xain hücumunun qarşısını şücaətə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş-miting təşkil olunub. AZƏRTAC xəbər verir ki, "İsraildə Azərbaycan Evi"nin təşkil etdiyi aksiyada bu ölkədə yaşayış 400-dən çox Azərbaycan kökənlə soydaşımız iştirak edib. Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüaların nümayişi etdirildiyi yürüş-mitingdə çıxış edənlər Ermənistanın işgalçi və təcavüzkar siyasetini kəskin şəkildə pisləyiblər.

Yürüş-miting ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Şəhidlər ölməz, Vətən bələnmez!", "Erməni terroruna son!", "Erməni təcavüzüne son!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq", "Sən çağırısan gələrəm mən, yaşı doğma Azərbaycan!, Sənin üçün ölərəm mən, yaşı doğma Azərbaycan!" və sair şüalar səsləndirilib.

Yerli polis qüvvələrinin nezəret etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb. Bəyanatda bildirilib ki, "İsraildə Azərbaycan Evi"nin idarə Heyətinin üzvləri və rəhbərləri, elecə də bu ölkədə fealiyyət göstərən azərbaycanlı diasporun əlaqələndirmə şurasının üzvləri ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın işgalçi qüvvələrinin həysizcəsinə və azıncasına töretdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər. Qeyd edilib ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı nəticəsində erməni işgalçılara geri çəkilib və böyük itkiler veriblər.

Soydaşlarımız xüsusilə vurğulayıblar ki, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurları və qəhrəmanlığı ilə fəxr edirlər: "Bu gün bizim diasporun İsraildə təribye almış, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayişi etdirməyə hazırlanan yeni gənc nəslə yetişib. Biz hamımız, əslən Azərbaycandan olan yəhudilər, 28 ildən artıq erməni işgal altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gəcməməz çatan səviyyədə töhfə verməyə hazırlıq".

Arsen Babayan: "Erməni xalqına belə qərarsız hakimiyyət lazım deyil"

Teşminən bir həftədir ki, Amulsar məsəlesi etrafında inkişaf gözləyirəm. Ən isti günlərdə vəziyyət yerində tanış oldum, polislə Amulsar müdafiəçiləri arasındaki toqquşmanın izlədim". SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumat istinadən xəber verir ki, bu sözləri "Rodina" partiyasının nümayəndəsi Arsen Babayan öz Facebook səhifəsində yazıb.

"Orada etiraz edən bütün vətəndaşlar, hökumət başçılarından bir ziyarət gözlədiklərini, seçdikləri hökumətin onları eşidəcəyinə ümid edirdilər. Ancaq səlahiyyətlilər daş kimi bir səssizlik nümayişi etdiridilər.

Yerevana qayıdarkən, siyasi hakimiyyətin Jermuk yolunda bu günlərdə yaşanan hadisələri nəzərə alacaqına inanaraq bir neçə gün susmaq qərarına gəldim. Səssizcə gözlədim. Tələsik ittihəm etməmək üçün gözlədim. Bu müddət ərzində Nikol Paşinyan ən sadə sualdan tutmuş, Belarus Prezidentinin təbriklerinə qədər hər bir şeyi danişdi, ancaq ölkə daxilində baş verən ən vacib hadisə barədə susmağa hələ də davam edir.

Bələliklə, hakimiyyətin qərar vermək iqtidarında olmadığı bir daha təsdiq edildi...

Sizi əmin edirəm ki, erməni xalqının belə qərarsız hakimiyyətə ehtiyacı yoxdur", deyə Arsen Babayan yazıb.

"Radikal təfəkkürlü təşkilatlar qarayaxma kampaniyasına xidmət edir"



Mən defələrlə demişəm ki, xaricdə azərbaycanlı həmvətənlərimizin keçirdikləri aksiyalar siyasileşdirilməmelidir". Bunu SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, Avropada onlarla insan, xüsusən Fransada, Almaniyada, İsviçrədə, Ingiltərədə demək olar hər gün belə aksiyalar keçirir və bunu heç kim bu qədər siyasiləşdirmir. "Hər kəsin öz etirazını bildirmək hüququ var. İnsan Haqları Konvensiyası da bunu təsdiq edir. Bir sıra radikal təfəkkürlü təşkilatlar bəzi hallarda qarayaxma kampaniyasına xidmət edir. Bu, normal haldır. Yəni hamısı dövləti dəstekleyə bilər, xalqın yanında ola biləcək mənəvi ideologiyaya sahib ola bilər. Təbii ki, vətənseveri de olacaq, xəyanətkarı da. Digər tərəfdən bir sıra insanlar, xüsusən radikal düşüncəli insanlar üçün nə xalq, nə millet, nə dövlət, nə vətən ideologiyası yoxdur. Onlar üçün sadəcə "maddi vəsat" elət etmək önemlidir. Yəni həmin insanlar üçün müqəddəs amala xidmət etmək kimi bir düşüncə yoxdur. Əfsuslar olsun ki, meşə çapqalsız olmur.

İnsanlar susursa, susurlar deyirlər, etiraz edirə, etiraz etdi deyirlər. Əfsuslar olsun ki, qrant almaq üçün belə ucuz yola baş vururlar. Ona görə də, hesab edirəm, bu kimi düşünəcələr qapılıb, onların dəyirmanına su tökməyə gərək yoxdur. Amma bu, o demək deyil ki, vətən xainləri unudulmalıdır. Əksinə, onları hər kəs tanımalıdır. Adları ilə və vətənə, millətə, xalqa etdikləri yalnızlar ictimailəşdirilməlidir. Belə vətən xainlərinin ictimailəşdirilməsi də, hər kəs də iibrəti dərs olmalıdır", deyə Əsli Kazımova bildirib.

"Ermənistan özü üçün problem yaratmaq, problemləri artırmaq mərhələsindədir"



Bütün dünya ermənilərinin problemləri sadalamaqla bitmir və bu problemlərin spektri də artıb. Bu problemlər sırasına o da daxildir ki, dünyanın bütün erməniləri Ermənistana pul yardım etmər. Yəni, Yerevanın, Nikol Paşinyanın pul yardımçıları ilə bağlı müraciətləri cavabsız qalır. Bu, çox vacib parametrdir və bu, o deməkdir ki, dünya erməniləri arṭiq Paşinyana, onun Tovuzda guya qələbə çalmasına inanırlar. Çünkü onlar Ermənistana və ordunun daxilində baş verənləri çox gözəl bilirlər. Eyni zamanda, onu da bilirlər ki, Paşinyanın səriştəsizliyi hara aparıb çıxaracaq. Xüsusiətə, dünya ermənilərini qorxudan və pul ayırmamasında iki məsələ var. Bunun biri odur ki, Paşinyanın Rusiya ilə münasibətləri gərgindir və dünya erməniləri na qədər maya da qoysa, yardım da etse, istenilən anda Rusiya onların etdiyi yardım puça çıxara bilər. Amma dünya ermənilərinin daha vacib qorxusu Azərbaycan hökuməti ilə əlaqəlidir. Dünya erməniləri Ermənistana, xüsusən Ermənistana ordusuna pul yardım edərən onlar hansı ölkənin vətəndaşdırırlarsa, yeni pulu köçürən erməni hansı ölkənin vətəndaşdırırsa, Azerbaycan hökuməti həmin dövlətə iş aparıb və o ermənin işgalçılığı yardım etmək məsələsini aktuallaşdırır. Beleliklə, Ermənistana ordusuna pul köçürən erməni, tutaq ki, ABŞ erməni, Fransa erməni əgər Ermənistana ordusuna pul köçürübsə, müvafiq olaraq ABŞ hökuməti, Fransa hökuməti onu incidir.

Digər problem indi son 5-6 gündə yaranmış problemdir və bu, Livan ermənilərinə münasibət məsələsidir. Orada vəziyyət hədsiz gərgindir deyə, indi Livandan bir qrup adamları getirmək isteyirlər. Amma orada ermənilərin yerləşdiyi məhəllədə tək ermənilər yox, hanının vəziyyəti ağırdır. Tutaq ki, orada yaşayan ispan mənşəli ərəblərin de vəziyyəti ağırdır, digərlərinin, Assuriyalıların da vəziyyəti ağırdır. İndi Ermənistana diaspor komissarı Zareh Sinanyan ispan esilli ərəbləri də, assuriyalıları da ermənilərlə birlikdə Yerevana getirmək isteyir ki, Ermənistana mono-etnik, mono-konfessional dövlətdən poli-etnik, poli-konfessional dövlətə çevrilsin. Zareh Sinanyanın da getirdiyi xristianlardır. İndi Ermənistana cəmiyyətində Zareh Sinanyana qarşı güclü hücumlar başlayıb. Ermənistən rəsmilərinin də nümayəndələri, bir sıra partiyaların də nümayəndələri etiraz edir və etirazın önündə Daşnak partiyası gedir. Yəni, bu, o deməkdir ki, Ermənistana cəmiyyətində Zareh Sinanyanın ideyasına müqavimət güclənəcəksə, Ermənistana elitəsi beynəlxalq aləmin gözündə düşəcək. Çünkü Zareh Sinanyan Ermənistəni deyki ki, öz dediyi kimi Amerika tipli dövlətə çevirmək isteyir və öz ermənilərini də belə başa salır. Yəni, ona görə də mən ele başa düşürəm Ermənistən hələlik özü üçün problem yaratmaq, problemləri artırmaq mərhələsindədir. Mən ele başa düşürəm indi bu koronavirus dövründə Paşinyanın mitinqə icazə vermir və mətbuatı da sixib, boğub, amma bir azdan Ermənistanda vəziyyət çox, birdən-bira gerginləşəcək. Yəni Paşinyan necə gəlmişdə hakimiyyətə, eynilə o qaydada da gedə bilər. Ermənilərin bir yaxşı sözü var, mənim çox xoşum gəldi, o yaxşı söz də bundan ibarətdir ki, ermənilər deyirlər ki, Paşinyanın indi hakimiyyətdə xoşbəxtliyi ondan ibarətdir ki, ölkədə başqa Nikol yoxdur. Əger Nikol Paşinyanın özü kimi bu dəqiqliq Ermənistənda adam olsaydı, çoxdan Nikol Paşinyanı aşırılaşdı", deyə Mübariz Əhmədoğlu bildirib.

Inam Hacıyev

Azərbaycan bütün sahələrdə Ermənistana qarşı hücum siyaseti yürütməlidir



Ermənistən Azərbaycan arasında yaşanan sonuncu gərginlikdən sonra əslində məlum oldu ki, indiki Ermənistən hakimiyyəti danışqlar yolu ilə bu məsələni həll etmək istəmir. Vaxtile Minsk Qurupu çevrilişində ATƏT-in iştirakı ilə beynəlxalq təşkilatlarda müəyyən qəbul olunan qərarlar kontekstində Ermənistən danışqlardan boyun qaçırır və hesab edir ki, bu formatı dəyişmək lazımdır. Eyni zamanda burlara paralel olaraq Ermənistən təxribatlarla məşğuldur. Azərbaycanafobiya, Azərbaycana qarşı nifrət ruhu, xərcdə erməni lobbisi vasitəsilə Ermənistən cəmiyyətində bize qarşı müxtəlif təxribatların törədilməsi kimi məsələlər hazırlı hakimiyyətin real addımlarıdır". Bunu SİA-ya açıqlamasında Fikret Sadıqov deyib.

Onun fikrincə Tovuz hadisələrindən sonra Yerevan sivil üsullardan istifadə etməli olduğunu anladı: "Çünki əks halda ermənilər bundan sonra da daim regionda təcrid olunmuş mürəkkəb bir vəziyyətdə qalacaqlar. Azərbaycan dəfələrlə bütün sferalarda Ermənistən sübut edib ki, əsla torpaqlarının işğali ilə barışmayacaq. Fikriməcə artıq erməni tərəfi bunu anlayıb. Bir tərəfdən Ermənistəndəki indiki hakimiyyət sadəcə olaraq əcabalayır, digər tərəfdən isə Avropaya üz tutub, Rusiyadan üz döndərir. Son zamanlar Rusiya-Ermənistən münasibətlərinin gərginləşdiyini müşahidə edirik. Buna baxmayaq Ermənistən yaxşı bilir ki, Rusiya olmasa indi yaranmış vəziyyətdə çıxa bilməyəcəklər".

F.Sadıqov vurğulayıb ki, Avropa ölkəleri müəyyən qədər onları dəstəkləsə də, amma açıq şəkildə onlara yardım etmir: "Ermənilərə silah verən Rusiyadır. Belə bir vəziyyətdə Azərbaycan həm diplomatik, həm siyasi, həm də hərbi sahədə hücumedicə addımlar atmalıdır və bununla da Ermənistən bir daha başa düşməlidir ki, Azərbaycan torpaqlarının işğali ilə heç vaxt barışmayacaq. Bizim əsas strateji məqsədimiz torpaqlarımızı azad etmək və Ermənistəna belə bir şəraitdə normal yaşaya bilməyəcəklərini sübut etməkdir. Onların sosial-iqtisadi durumu da tənəzzülə ugrayacaq, əhalisi azalacaq və həmçinin daimi olaraq müxtəlif problemlərlə üzleşəcəklər".

Aysel Məmmədova

Xalqa və dövlətə bağlı Azərbaycan gəncliyi

1 2 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu günün elan olunması gənclərə göstərilən diqqətin bir nümunəsidir. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Gənclər Günü qeyd olunur. Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən dövlət-gənclər siyaseti, məhz Ulu Öndər Heydər Əliyevin gənclər siyasetinin məntiqi davamıdır.

"HƏR BİR AZƏRBAYCAN GƏNCİ HƏR ŞEYDƏN ÇOX, HƏR ŞEYDƏN ARTIQ MÜSTƏQİL AZƏRBAYCANIN BU GÜNÜ, GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNMƏLİDİR"

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət-gənclər siyaseti prioritet istiqamətlərdən birinə çevrilib. Ayri-ayrı dövlət orqanlarının gənclərə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət-gənclər siyasetinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlamışdır. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-ci ildən başlayaraq, hər il Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Ulu Öndər Heydər Əliyevin program xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-ci il fevralın 2-də keçirilən I Forumda Dahi Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuş: "Her bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".

Ulu Öndər Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzəreçarpacaq dərəcədə canlandırdığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan "Dövlət-Gənclər Siyaseti haqqında" Fərمان bu sahəye dövlət səviyyəsində böyük önəm verildiyinin daha bir təzahürü kimi qiymətləndirilir. "Dövlət-gənclər siyaseti haqqında" Fərمان çox geniş spektri - gənclərin təhsili, təbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asude vaxtin təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində üzünü gəncləre tutaraq demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracaq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliliklə formalasdırıldığı gənclər

siyaseti bu gün yeni mərhələyə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin gənclər siyasetinə sadıqlığını qəbul etdiyi bütün qərarları ilə sübut edir.

Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illeri ehənədən Dövlət Programını, 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə imzaladığı Fərمان Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını özündə təcəssüm

gər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Eyni zamanda, bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addimlar atılmış, normativ hüquqi baza tekniləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalasdırılmışdır. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 9 iyun 2009-cu ildə "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanunun məqsədi hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyen icimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir.

Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılıraq, cəmiyyətin bütün təbəqələrini əhatə etmiş, gənclərin hayat terzinə çevrilib. "Regional İnkışaf" İctimai Birliyi, "Bir" Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalasdırıb. Eyni zamanda, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradılıb. "ASAN xidmət" mərkəzləri yarandığı gündən könüllülərin fəaliyyətindən geniş istifadə olunur. Könüllülər "ASAN xidmət"in ayrılmaz tərkib hissəsinə çevrilib.

Bu gün nəinki Azərbaycanda, hətta xaricdə belə yüksək intellektə, güce malik Azərbaycan gəncləri var. Her bir əlamətdar gündə yaşadıqları ölkənin küçələrində Azərbaycan bayrağını ucaldırlar. Azərbaycan reallıqlarının dünyaya çatdırın, onun həqiqətlərinə göz yuman insanlara reallıqları təqdim edən məhz gənclərdir. Azərbaycan gəncliyi öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib.

Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalasmasına özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək, həmçəlik kimi dəyərlərə aşlılaşır. Bildiyimiz kimi, 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülük ili" elan edilib. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyen ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük fəaliyyətinin əsasında cəmiyyət nəmine təmənnəsiz işlərin görülməsi dayanır. Bu fəaliyyətlə məşğul olanlar di-



etdirir. Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyətindəki fəaliyini daha da artırılmışdır. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilmesi, onların ahəngdar inkişafı və asude vaxtin təşkili, gəncləre psixoloji reabilitasiya, hüquqi və informasiya yardımının gösterilmesi məqsədilə "Gənclər Evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da elə gənclərə dövlət qayğısıdır. İlk "Gənclər Evi" 2006-ci ildə Ağsu rayonunda fəaliyyətə başlasa da, bu gün onların sayı 30-dan artıqdır.

KÖNÜLLÜLÜK ÜMUMMILLİ HƏRƏKATA ÇEVİRİLİB

Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalasmasının özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək, həmçəlik kimi dəyərlərə aşlılaşır. Bildiyimiz kimi, 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülük ili" elan edilib. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyen ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük fəaliyyətinin əsasında cəmiyyət nəmine təmənnəsiz işlərin görülməsi dayanır. Bu fəaliyyətlə məşğul olanlar di-

"Daha çox vətəndaş məsuliyyətinin üzərinə gedilməlidir"

Bəşəri bələdan qurtulmaq üçün bəşər övladının hər bir nəfəri səy göstərməlidir və biz ortaş səyərlə onun, pandemiyanın öhdəsindən gəle bilərik. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsət deyib. Siyasi şərhçi xüsusi vurğulayıb ki, Azərbaycana gəlinçə, təbii ki, Azərbaycan da dönya-nın bir parçası ola-raq, bəşəriyyətin həyati üçün məsuliyyət daşıyan ölkələrdən biridir və müvafiq şəkildə də bizim hər bimiz vətəndaş olaraq, insan olaraq o məsuliyyəti paylaşmalıdır.



"Daha çox vətəndaş məsuliyyətinin üzərinə gedilməlidir. Hər bir fərd, hər bir vətəndaş, hər bir insan ümumiyyətlə, dövlətin yumşaldılma siyasetini sadəcə olaraq açıb burxılma kimi qəbul etməmeli-dir. Yəni, insanlar anlamalıdır ki, vəziyyət elə bir həddə çatıb ki, dövlət insanı, vətəndaşı mütləq şəkildə evdə məcburiyyət qarşısında saxlamaq istəmir, işinə getməsi, istirahət etməsi üçün bu və ya digər şəkildə şərait yaradır. Amma eyni zamanda da dövlət vətəndaşın sağlamlığının qeydində qalır. Qayğısına qaldığını görə də cərimələr tətbiq olunur. Yaxud da ki, önləyici tədbirlər tətbiq olunur. Büttün bunları vətəndaş anlayışa qarşılamalıdır. Sözü-mün canı odur ki, indiki şəraitdə bizim üzərimizə düşən vəzifə dövlətin bu hyumşaldılma siyasetini uyğun şəkildə mənimseməkdir. Yəni, dəha yumşaldılma var deyib kütəvli toplantılar getməməli, yaxud da hansısa qapalı məkanlara maskasız daxil olmamalıq. Ümumiyyətlə, cəmiyyət içine çıxdığımız zaman maskadan mütləq istifadə etməliyik, dezinfektantlardan istifadə etməliyik. Bu və ya digər şəkildə hardasa, nə iləsə, yaxud kiminləse temasda olduğumuz zaman bundan istifadə etməliyik. Yəni, o verilən tapşırıqlara, bütün göstərişlərə əməl etməliyik ki, növbəti dəfə evə qapanmalı olmayıq. Bu əslinde dövlətə də lazım deyil, elə vətəndaşa da lazım deyil. Mən düşünürəm ki, belə etsə tezliklə pandemiyadan qurtula biləcəyik", deyə Azər Həsət bildirib.

Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

Mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin məşğulluq xəritəsi hazırlanır.



Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunika-siya şöbəsin-dən AZƏR-TAC-a verilən məlumatə görə, xəritə elektron infor-masiya sis-temlərindən təplanmış məlumatlar neticesində yaradılır. Məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sektorlə bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti və s. aid informasiyalar toplanacaq. Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə elektron formada ictmayıyyətə təqdim edilecək. Ölkənin məşğulluq xəritəsi sosial və iqtisadi sahədə atılacaq addimlارın dinamikasını göstərəcək və məşğulluq proqram-larının hazırlanması və icrası işinin daha da təkmil-leşdirilməsinə imkan verəcək.

Zümrüd BAYRAMOVA

İnflyasiyanın minimum həddə cilovlanması yaxşı xəbərlərdəndir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Büdcə sistemi haqqında" Qanunun 23-cü maddəsinə müvafiq olaraq "Azərbaycan Respublikasının 2020-ci il dövlət bütçəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsi ilə birlikdə 2020-cu il üçün Dövlət Sosial Müdafiə Fonduñun bütçəsi və İşsizlikdən siğorta fonduñun bütçəsi haqqında Qanunlara dəyişikliklər edilməsi barədə Qanun layihələri Milli Məclisə təqdim olunub. İqtisadi Siyaset, sənaye və sahibkarlıq komitəsinin iclasında hər 3 qanun layihəsi geniş müzakirə olunmuş və bu günkü plenar iclasda müzakirə üçün tövsiyyə olunub. Əvvəlcə onu qeyd etmək istərdim ki, adı çəki-lən qanun layihələri qəbul olunarkən 2020-ci il üçün proqnozlaşdırılan iqtisadi şərait bù günkü reallıqlardan xeyli fərqlənmişdir. Belə ki, layihələrin qəbulu zamanı 2020-ci ildə ÜDM-in 3%, qeyri-neft sektorunun 3.8% artacağı, neftin orta illik qiymətinin 60-65 dollar olacaq, ixracın 3.8%, idxalın isə 1.5% artacağı proqnozlaşdırılmışdır. 2020-ci ilin ilk 2 ayının göstəriciləri, xüsusiylə də bu dövrə ÜDM-in 3%, qeyri-neft sektorunun 11% artması pronozların özünü doğruldacaqını deməyə əsas verirdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 2020-ci ildə yeni növ koronavirus infeksiyasının (COVID-19) dünyada sürtələ yayılması insanların ənənəvi həyat tərzini kökündən dəyişmiş, qlobal miqyasda sehiyye sistemlərinin ağır sınaqla üz-üzə qoymuş, qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına və başlıca istehlak tələbin kəskin çökmesinə gətirib çıxırab: "Bununla bağlı cari ilin mart ayından başlayaraq dünaya bazarda neftin qiyməti xeyli ucuzaşdır. Beynəlxalq təşkilatlar tərəfindən neftin qiyməti ilə bağlı proqnozlara yenidən baxılaraq 2020-ci il üçün neftin orta qiymətini 40-45 dollar arasında olacaq proqnozlaşdırılır. Beynəlxalq Vallyuta Fondu dönya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındaki proqnozunu iyun ayında 4,9 faizdək pişləşdirmişdir. Bununla yanaşı, Fondu 2021-ci ildə dönya iqtisadiyyatının sürətli bərpası olunması proqnozunu yenileyərək, daha müləyim artımla evezlənib. Bu ilin 2-ci rübündə ABŞ iqtisadiyyati 30%, Avropa Birliyi iqtisadiyyatı 10% azalmış, ölkələrin xarici borcları kəskin artıb. Adı çəkilən proseslər Azərbaycan iqtisadiyyatından da yan keçməmiş, ölkəmizin xarici valyuta daxiləlmələrinin azalmasına və tə-

diyə balansının pisleşməsinə səbəb olmuşdur. Bu ilin mart ayından başlayaraq pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işguzar feallığın zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın eksər sahələrinin inkişafına mənfi təsir göstərib. Bu ilin 6 ayının nəticələrinə görə Azərbaycanda ÜDM 2.7%, qeyri-neft sektor 2.5%, ixracın hecmi 23%, idxalın hecmi isə 28% azalmışdır. Pandemiyanın bitməsi ilə bağlı qeyrimüəyyənliyin davam etməsi iqtisadiyyatın kiçilməsi üçün ciddi təzyiqlər yaratmaqdadır. Amma bununla yanaşı Kənd təsərrüfatı, qeyri-neft sənayesinin artması, əmək haqi fonduñun böyüməsi, orta aylıq əmək haqqının artması, inflyasiyanın minimum həddə cilovlanması yaxşı xəbərlərdəndir".

Ekspert bildirib ki, bu zəmində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət bütçəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaratdır: "Büdcə sistemi haqqında" Qanunun 23.3-cü maddəsinə əsasən Dövlət bütçəsinin icrasında bütçənin yenidən baxılması ehtiyacı yaranıb. Təqdim edilmiş qanun layihələri və müşayiət edici sənədlər Dövlət Büdcəsi haqqında qanunun tələblərinə cavab verir. Layihələrə Hesablama Palatası tərəfindən rəy alınır. Qişa müddətdə hazırlanın rəy formava məzmunca səmərəli olub".

T.Mirkişili qeyd edib ki, ilin birinci yarım illiyində dövlət bütçəsinin müsbət icrası müşahidə olunsa da, makro iqtisadi vəziyyəti səciyyələndirən göstəricilər ilin ikinci yarısında dövlət bütçəsinin maliyyə təminatı ilə bağlı əhəmiyyətli problemlərin yaranacağını təxmin edir: "Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnoza əsasən "Azəri Lay" markalı xam neftin bir barelinin satış qiyməti bütçədə təsdiq olunmuş 55 ABŞ dolları proqnoza qarşı 35 ABŞ dolları səviyyəsinə endirilir, il üzrə ümumi daxili məhsulun azalması 5,0 faiz təşkil edəcəkdir. Azərbaycan Respublikasının Nazirinin



Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vezifelərə həsr olılmış iclasında ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, pandemiyanın diktə etdiyi yeni çağırışlar fonunda sehiyye sahəsinin artan ehtiyaclarının ödənilmesi, sosial ve iqtisadi dəstək tədbirlərinin davam etdirilməsi və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq əlavə maliyyə təminatının formalasdırılması üçün hökumət qarşısında bir sıra mühüm vəzifələr qoyub. Yeni çağırışlar kontekstində dövlət bütçəsinin xərcləri üzrə əlavə tələbat 1 milyard 372 milyon manat məbleğində qiyəmtəndirilib. Beleliklə dövlət bütçəsinin gəlirlərinin azalması, xərclərinin isə əlavə artması neticəsində 2 milyard 299 milyon manat məbleğində maliyyə təminatı olmayan xərcləri formalasdırılır. Dövlət bütçəsi qarşısında duran yeni çağırışların təmin olunması və bütçənin gəlir və xərcləri arasında tarazlığın bər-qərar edilməsi məqsədi ilə bütçə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla cari ildə yumşaq kontraktiv bütçə siyasetinin həyata keçirilməsini zəruri etmişdir. Bununla əlaqədar "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə müvafiq olaraq dövlət və icmal bütçələrinin yenidən baxılması ehtiyacı yaranıb. Təqdim edilmiş qanun layihələri və müşayiət edici sənədlər Dövlət Büdcəsi haqqında qanunun tələblərinə cavab verir. Layihələrə Hesablama Palatası tərəfindən rəy alınır. Qişa müddətdə hazırlanın rəy formava məzmunca səmərəli olub".

T.Mirkişili qeyd edib ki, ilin birinci yarım illiyində dövlət bütçəsinin müsbət icrası müşahidə olunsa da, makro iqtisadi vəziyyəti səciyyələndirən göstəricilər ilin ikinci yarısında dövlət bütçəsinin maliyyə təminatı ilə bağlı əhəmiyyətli problemlərin yaranacağını təxmin edir: "Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnoza əsasən "Azəri Lay" markalı xam neftin bir barelinin satış qiyməti bütçədə təsdiq olunmuş 55 ABŞ dolları proqnoza qarşı 35 ABŞ dolları səviyyəsinə endirilir, il üzrə ümumi daxili məhsulun azalması 5,0 faiz təşkil edəcəkdir. Azərbaycan Respublikasının Nazirinin

gelirdən 10,5 milyon manat az), xərcləri 27 milyard 492 milyon manat (mövcud xərclərdən 598,0 milyon manat çox), dövlət bütçəsinin kəsiri 3 milyard 368 milyon manat (mövcud kəsirdən 608,0 milyon manat çox) təşkil edəcəkdir. Yenilənmiş icmal bütçənin gelirləri 21 milyard 676 milyon manat (mövcud 27 min 552 milyon manat gelirdən 5 min 876,5 milyon manat az), xərcləri isə 30 milyard 111 milyon manat (mövcud 29 milyard 488 milyon manat xərclərdən 623,0 milyon manat çox), icmal bütçəsinin kəsiri 8 milyard 436 milyon manat (mövcud 1 milyard 936 milyon manat kəsirdən 6 milyard

500 milyon manat çox) təşkil edəcəkdir.

Beleliklə, 2020-ci ildə dürüstləşdirilmiş dövlət bütçəsinin gəlirlərinin azalması, xərclərinin isə əlavə artması neticəsində 2 milyard 299 milyon manat məbleğində maliyyə təminatı olmayan xərcləri formalasdırılır. Dövlət bütçəsi qarşısında duran yeni çağırışların təmin olunması və bütçənin gəlir və xərcləri arasında tarazlığın bər-qərar edilməsi məqsədi ilə bütçə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla cari ildə yumşaq kontraktiv bütçə siyasetinin həyata keçirilməsini zəruri etmişdir. Bununla əlaqədar "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə müvafiq olaraq dövlət və icmal bütçələrinin yenidən baxılması ehtiyacı yaranıb. Təqdim edilmiş qanun layihələri və müşayiət edici sənədlər Dövlət Büdcəsi haqqında qanunun tələblərinə cavab verir. Layihələrə Hesablama Palatası tərəfindən rəy alınır. Qişa müddətdə hazırlanın rəy formava məzmunca səmərəli olub".

T.Mirkişili qeyd edib ki, ilin birinci yarım illiyində dövlət bütçəsinin müsbət icrası müşahidə olunsa da, makro iqtisadi vəziyyəti səciyyələndirən göstəricilər ilin ikinci yarısında dövlət bütçəsinin maliyyə təminatı ilə bağlı əhəmiyyətli problemlərin yaranğını təxmin edir: "Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnoza əsasən "Azəri Lay" markalı xam neftin bir barelinin satış qiyməti bütçədə təsdiq olunmuş 55 ABŞ dolları proqnoza qarşı 35 ABŞ dolları səviyyəsinə endirilir, il üzrə ümumi daxili məhsulun azalması 5,0 faiz təşkil edəcəkdir. Azərbaycan Respublikasının Nazirinin

zəruriyyətli qaytarılmasına başlanılaq

Özünüməşğulluq programına cəlb olunan şəxslər hazırlı pandemiya dövrü ilə əlaqədar olaraq təlimlərə cəlb edilmədən onlara aktivlər veriləcək. Lakin xüsusi karantin rejimi bitdikdən sonra onların təlimlərdən faydalnamaları təmin ediləcək. ƏƏSMN-dan SİA-ya verilən məlumatda görə, bu program çərçivəsində ilə 12-15 min mikro, kiçik biznes yaradılacaq. Beynəlxalq və yerli tərəfdəşlər, ayrı-ayrı dövlət strukturları da bu programla aktiv şəkildə qoşulmaqdadır. Dünya Bankı, yerli banklar, BMT-nin İnkışaf Programı, Heydər Əliyev Fonduñun "Regional İnkışaf" İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi bu programla qoşularaq dəstəyini verir. Programın icrası və genişləndirilməsi prosesinə qoşulan qurumların sırasının genişlənməsi hem də burada gələcəkdə dəyər zəncirinin yaradılmasına imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev müsahibəsində qeyd edib ki, özünüməşğulluq programının icrası, programa cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların elektron platforma üzərində, nazirliyin saytında (social.gov.az) tam şəkildə ictimai açıqlığı da təmin edilir. Bu da hər kəsin burada bir ictimai nəzarətçiye çevrilməsinə imkan verib.



Bağlanmış banklarda əmanətlərin qaytarılmasına başlanılaq



Leğv prosesində olan "Atabank", "NBCBank" və "AGBank"-da təsərrüfatının təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də leğv prosesində olan "ATABank" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvin qorunmayan əmanət kimi qeyde alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Konstitusiya Məhkəməsində "Əmanətlərin siğortalılması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımdan şərh edilib.

Fonddan SİA-ya verilən məlumatda görə, Konstitusiya Məhkəməsinin qərarına əsasən, leğv prosesində olan "ATABank" ASC, "NBCBank" ASC və "AGBank" ASC-də təsərrüfatın təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də leğv prosesində olan "Atabank" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvin qorunmayan əmanət kimi qeyde alınmış əmanətlərlə üzərində bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb. Sözügedən əmanətlərin qaytarılmasına avqustun 14-dən başlanılaq.

Bir neçə gündür ki, hakim dairələrdə sehiyyə nazirinin istefası barədə israrla xəbərlər yayılır. Hətta yeni namizədlərin adlarının müzakirə olunduğunu söyləyirlər. Hakimiyyətin günahkarı elan etmək meyli çoxdan məlum idi, ancaq bu vəziyyətdə bu mümkün deyil. Bəli, Arsen Torosyan epidemiyə ilə mübarizədə uğursuz oldu, ancaq o bu uğursuzluğunu ilə tək deyil. Başqaları da var. Onlar fəlakətin mahiyyətini belə anlaya bilmədilər. Hal-hazırda kiçik bir ölkədə 40 min xəstənin olması nəticəsiz qala bilməz. 1000 və ya daha çox ölüm hali da oyunaq deyil. Onların hər biri fərdin və ya bir ailənin faciəsidir.

Epidemiyə ilə mübarizənin təşkilati, hüquqi, səhiyyə, sosial və inzibati baxımdan bütün aspektləri uğursuz oldu.

İndi bütün işləri, səlahiyyətləri, dümək olar ki, hər şeyi elinə alan erməni baş nazir onu da bilməlidir.



da baş tovlaya bilsin. İndi erməni firqlaqqıcı erməni hiyəgərləri ilə üz-üzədir və bir sözə, onun qurtuluş ehtimalı sıfır bərabərdir.

Hər şeyi bir insanın, Səhiyyə Nazirinin üzərinə atmaq əlbəttə ki, sadələvhələkdür və Ermənistanın keçdiyi bu fəlakəti bir adama qəti şəkildə yüklemək olmaz. Doğrudur, bu məsələdə Arsen Torosyanın günahı az deyil. Amam Nikol özü şərait yaratdığı halda Torosyan nə edə bilərdi ki? Eyni zamanda bu kollektiv və fərdi məsuliyyət məsəlesi idir. Faciə bu hakimiyyətin dövründə baş verdi və bu hakimiyyətin dövründə davam edir. Bir gün Nikol Paşinyan cavab verməlidir deyə erməni mətbuatı artıq yazılar yayımılayır. Epidemiyə zamanı Nikol niyə məsuliyyətdən qaçı və gizləndi? Bu vəziyyətə əvvəlcədən niyə erməni baş nazir çarə qılmadı? Məsuliyyətsizlik niyə göstərdi və indi insanların faciəvi şəkilde əhvini niyə müşahidəçi kimi baxır? Niyə Yerevan dezinfeksiya olunmayan nadir şəhərlər arasındadır? Yerevan sakinləri niyə hakimiyyətsiz qaldılar?

Məhdudiyyətlər Ermənistanda mayın 4-de yüngülləşdirildi

Paşinyan birbaşa məsuliyyət daşıyır



ki, idarəciliyini qamarladığı ölkənin belə bədbəxtliyinin yükü de onun çiyinlərinə düşür. Baş nazir Paşinyan epidemiyə ilə mübarizənin uğursuzluğuna birbaşa cavabdehdir. Çünkü, pandemiya başlayan ilk gündən belə buna dırnaqarası yanaşdı, hətta lağ hədəfine də çəvirdi bu xəstəliyi, bu beləni.

Ziddiyətli çağırışlardan ibarət çıxışları ile Nikol çok məsələlərə yol açdı. Efirə belə çıxaraq öz uğursuz çağırışlarını etməkdən də çəkinmedi. Özü də pandemiyanın ilk çağlarında. Bu küçə nümayişcisi qlobal bələnin, dünya səviyyəsində olan fəlakətin fərqi və varmadan yenə de öz niyətlərini gerçikləşdirməyə çalışı.

Epidemiyanın əvvəlində Nikol mitinqlər etdi ki, bu çox ağılsız adımları arasında heç şübhəsiz ki, ən birincisi sayılı da bilər. Nikolun aydın qərarlar qəbul edə bilməməsi virusun yayılmasına da öz mənfi təsirlərini göstərdi. İndi artıq çox gedcir və bəlkə de erməni baş nazir bunun çoxdan fərqindədir. Onun da fərqindədir ki, tezliklə kör kimi tutduğu divar da qurtartacaq



və
müttə-

him kimi

xalqın ittiham edə-

cəyi kürsüsündə oturmali

olacaq, baş nazir kürsüsündə yox.

Saysız-hesabsız erməni evdə

müalicə almaq məcburiyyətində

qaldı. Daha doğrusu, Nikol onları

belə bir məcburiyyət qarşısında

qoydu. Özü də davşız, dərmənsiz.

Evdə müalicə alan on minlərə erməni vətəndaş infeksiya ilə, dərman və digər müayinələr üçün pul

da olmadan qaldı və bu da belə

böyük ölüm halına səbəb oldu.

E - mənistanda istintaq aparılmalıdır. İstintaq aparılmalıdır ki, niyə ölümlər belə çoxdur? Bu istintaq aparılacaq də və istintaqın aparılacağı gün də uzaqda deyil. Çünkü, Ermənistan əhalisi ele də çox deyil ki, orada itgi hali gec rezonans doğursun və buna vaxt tələb olunsun. İndi hamı, ələlxüsus erməni cəmiyyəti çox yaxşı bilir ki, Ermənistanda

hö -
kuməti
vətəndaşları-

nın sağlamlığı və

ölümü bahasına başa gelən

bağışlanmaz sehvələrə yol verdi.

Bunun da cavabdehliyi olacaq.

Özü də birbaşa erməni xalqı qarşısında.

İndi dünyaya yalandan ba-

ğırmaga nə ehtiyac qalmayacaq,

nə də buna imkan da verilən deyil.

Bir növ Paşinyan özü kimi erməni

hiyəgərləri ilə üz-üzə qalib və on-

lar erməni baş naziri üçün hansıa

beynəlxalq təşkilatın, hansıa parlamentarisi deyil ki, bu mövzuda

ve maskalar taxmaq məcburiyyətine yalnız mayın 18-də tətbiq olundu. Bu iki heftə fasihi ölkəyə faciə getirdi. Baş nazir, komendant, sehiyyə naziri, bəlediyyə sədri və başqaları bu və ya digər suallara cavab verəcəkmi? Daha dəqiq desək başda Nikol Paşinyan olmaqla, bu adamlar nə vaxtsa bu suallara cavab verəcəklərinin fərqindədirlermi?

Ermənistanda vətəndaşlarına məxsus şəxsi, dəhşətli aile hekayələri erməni mətbuatında yayılmağa başlayıb. İnsanlar susmaqdan beziblər və tədricən özləri, elecə də qohumlarının keçidlərini facielerdən danişırlar. Ölenlərə, xəstələnən insanlara münasibətdə elementar hörmət belə müşahidə olunmadığı etiraf olunur. Faciəvi hekayələr Ermənistanda hökumətinin fəaliyyətsizliyinin bütün uğursuzluqlarını ifşa edir.

Təhlükə Ermənistanda hələ keçməyib və infeksiyanın yayılması perspektivi hələ də bəlli deyil. Bu şəraitdə Ermənistanda köhnə və yeni səhvlərin davam etməyəcəyinə belə zəmanət yoxdur. Hökumətin bir neticəyə gəldiyinə dair də heç bir dəlil yoxdur və Ermənistanda hakimiyyətinin nəyi isə anlayıb-anlamadığı da bəlli deyil. Amma bir şey bəlli dir ki, Ermənistanda rastlaşıdırı və bundan sonra da rastlaşacağı bütün bələlərinə görə Paşinyan birbaşa məsuliyyət daşıyır.

Inam Hacıyev

Antimilli şuranın antimilli ünsürləri...

Yaxud ermənidən betər “Milli Şura” dələduzları

Dahilərin dediyi kimi, “er-mənilər özləri haqda hələ qədimdən pis fikirlər yaradıblar. Bu da yəqin ki, əsassız deyil. Elə olmasayıdünyanın bir çox xalqları, o cümlədən ayri-ayri zamanlarında eyni fikirdə olmazdır.

Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyətinə malikdirlər. Onları heç kəs öz evinə buraxmir, çünki oğrudurlar. Onlar nəinki özləri çıçırlırlar, həm də özləri kimi axmaq və satqınları da bu-na məcbur edirlər”.

Bu gün eyni ilə özlərini "müxalifəçi" adlandıran satqınlıq "emblemi" AXCP və dələduz, xəyanətkarlar yuvası olan "Milli Şura" da ermənilərdən geri qalmırlar. Çünkü hərislik, intriqalar, satqınlıq, andı pozma, yaltaqlıq Ermənistənən əsas milli xüsusiyyətlərindən olduğu kimi, hər iki xəyanətkarlar yuvasının da xüsusiyyətləridir. Çünkü ermənilərin "qürurla" adını çəkə biləcəyi vətəni yoxdur, tarixi faktlar da sübut edir ki, yalnız 1300 il qul kimi yaşaması və hamı tərəfindən parazit kimi lənətlənməsi haqda acı etirafı var. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İsləndərli, Arif Məmmədov və bu kimi parazit satqınlarının da Vətən, torpaq, xalq, dövlət deyilən məfhumdan danışmağa haqları yoxdur. Çünkü onların hər şeyi qrantlarla ölçülür.

Ermənidən betərlər...

Tovuz təxribatı ilə bağlı sosial şəbəkələrde öecə-öndüz hərzə-hərzə danışib, yoruldular, səslərinə səs verməmişlərini görüb indi de başlayıblar çimərliliklə bağlı "mız-mız" etmeye. Yenə də özləri deyir, özləri de eşidir. Ən iyrənci də ermənidən betə olan Sevinc Osmanqızı xalqı mitinqə çağıraraq deyir ki, "çimərliyi açmaqla xalqı öldürmək isteyirlər". Gülünc düşüncə. Dünən danışdığını unudan S.Osmanqızı iyul ayına kimi ne devirdi?

İnsanın savadsızlığına da, mədəniyyətsizliyinə də, cahilliyyinə də göz yumub birtəhər susmaq olar, amma əxlaqsızcasını aşırı dərəcədə olan böhtanları eşidib ona laqeyd qala bilmirsən. Əgər sosial şəbəkələrdə bu virusları ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, ermənipərest dairələrin, bəlli güc mərkəzlərinin siyasi sifarişini yerinə yetirərek, ölkə Prezidentinin apardığı uğurlu və düşünülmüş siyasətini “qara görürlərse” niyə susasan, o kor gözlərinə, boş “başlarına” bu reallıqları yeritmeliyik. Və insanların salamlığını qorumaq üçün “Evdə qal” kampaniyasını nəticəsində insan itikisının az sayda olduğunu Beynəlxalq Səhiyyə təşkilatı da bildirdiyi bir məqamda bu sosial şəbəkə virusları evde qalmağını “ev dustaqlığı” kimi niyə qələmə verirək xalqı “çıxış yolu mitinqə çıxmaqdır” çağırışını edənlər bu gün pandemiyanın yumuşalmasına etirazlarını edərək, cimərliklərin açılması ilə bağlı vəna də “xalq vanğısı” göstərmək

bağlı yere də xalq yanğısı göstərmək isteyir. Ancaq anlamırlar ki, hər dəfə belə şou göstərməklə bir daha ermənidən betər olduqlarını göstərirler. Dərdiniz başqa dərddir. İndi ki, nə əl-qolunuz bağlanıb, nə də "konslagerdə" yaşıyırınız. Artıq bütün oyunlardan çıxdınız. İndi də cimərliyi ortaya ataraq hər gün səhər açılanda "bu gün necə söyüm?" sualına cavab axtara-axtara koronavirusla bağlı qanunlara əməl



edilmeyen radikal müslüfetçilerin cərimələnlərin və həbs edilənlərin azad olunması üçün "koronavirus məhbusları"na azadlıq" tələbinin irəli sürməyi planlaşdırırsınız. Ancaq cıfayda.

Sosial şəbəkədə səsinizi və üzünü-zü görən kimi, tamaşaçı "odboy" edir. Bax, nankor və bədbəxtlik buna deyirlər. Çünkü ermənilər kimi, bu virusların, özü də Sevinc Osmanın qızı kimi şəhid atasının ruhuna qiymət verməyən sat-qın, ermənidən də betər olanın "vətən yanğısı"nın bu xalq, bu Vətən, bu dövlət yaxşı bilir. Guya "vətən üçün ağlayır". "Bu da bir bacarıqdır, her kəs ağlaya bilməz". Sosial şəbəkələrdə "xalqın yanğısı ilə" ağlamsınmağın növbəti "biznes" yolу. Daha nələrdən çıxmışdır? Hələ də ermənilərin vurub partlatdığı vertolyotda şəhid olan atan Osman Mirzəyevin ruhu səni bir tərpədmirmi? Tərpədməyəcək də! Çünkü ermənilərdən də betər olan bu virusları Vətən, demokratiya, insan haqları uğrunda yox, Azərbaycanı hədəfə almış teşkilatlardan sədəqə qismində qrant əldə etmək, "oturum" almaq, pul qazanmaqdır, dərdləri.

Zəhməqən, dərdič! Doğurda da, deme bu koronavirus sosial şəbəkə viruslarının əline "göydəndüşməmiş". Bu gün Əli Kərimli, İsa Qəmber, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Vidadi İsləndərli, Sevinc Osmanqızı və bu kimi erməni çörəyi yeyənlər tərəfsiz, "xalq fədaisi" kimi Azərbaycan cəmiyyətinə sırimaqla nə isteyirsiniz? Soruşmaq istərdik: Neylemisiniz? Hansı haqla özünüüz "xalqın fədaisi" hesab edirsiniz?

“Beşinci kolon” anti-Azerbaycan dairələrin siyasi təzyiq aləti kimi...

Qərəzli xarətlərdən, erməni-pərest mərkəzlərdən daim siyasi direktivlər alan "beşinci kolon" isə virtual müstəvidə "fəallıq" göstərək sosial şəbəkələr vasitəsilə dövlətin əleyhinə təxribat xarakterli məlumatlar - reallıqları eks etdirmeyen informasiyalar yaymağa, qarayaxma kampaniyası aparmağa çalışsalar da, hər dəfə uğursuzluğa düşçə olaraq gülünc vəziyyətə düşürlər. Elə məhz bu səbədən də anti-milli dərnək üzvlərinin bu davranışları sosial şəbəkədə növbəti dəfə tənqid, lağ-lağrı obyektiinə çevrilib. Azərbaycan cəmiyyətinə ağıl verib demokratiya dərsi keçmək istəyənlərin özlerinin ağıla ehtiyacının olduğu, həmçinin "Milli Şura"nın iclaslarının ciddi müzakirə meydani deyil, qeybətxana şousu olduğu qeyd edilib.

Milli məclisin deputati Cavid Osmanov sözügedən məsələ ilə bağlı bildirib ki, antimilli şurənin "zoom konfrans"ında edilən söhbətlərin məzmunu deyilənlərə daha bir sübutdur: "Onlar Azərbaycan reallıqlarını görmək istəmir, radikal mövqelərini davam etdirirlər. Və "zoom konfrans"də özləri ne isə bir şey uydurur, daha sonra onun ətrafında müzakirə açırlar. Adını da qoyur-

lar ki, guya xalqın təəssübünü çəkir-lər, demokratiya uğrunda mübarizə aparırlar. Halbuki, həmin o “demokratların” “zoom konfrans” müddətin-də etdikləri söhbət bir-birlərini keçə-olduqlarına görə əle salmaqdan, di-ğerinin keçəl olmasına rəğmən “sim-patiçı” görünməsi barədə fikirler-dən, başqa birisinin “Facebook”da mesajlaşış qeybət etməsindən iba-rətdir. “Siyasi mübarizə” və “fikir mü-badiləsi”nin kulminasiya nöqtəsi isə “bizim işimiz hökuməti şərləməkdir” özləridir. Bununla onlar iç üzlərini, əs-nahiyətlərini açıb ortaya qoyur, xalqı-qəddim edirlər”.

Millet vekili deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həqiqi keçirilən daxili və xarici siyaset, iqtisadi təreqqinin yaşanması, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafı, ölkəmizin beynəlxalq birliyinə uyğun üzvüne çevrilmesi dünyadakı eredməni pərest dairələri, eləcə də onların həqiqi hərəkətlərinə daim narahat edib: "Anti-millî şuradakı "demokratlar" da bu narahatlığı bölüşərək daim şər-böhtən at-əmək, özlərinə həyat tərzi, fəaliyyət növbəti seçiblər. Onların 27 illik "fəaliyyətlərinin" yalnız bundan ibarətdir: ağa qara demek, iqtidarin, hökumətin ünvanına şər-böhtən yağıdırmaq. Antimillî şurada qoşlaşanların mütləq eksəriyyəti 90-cı illerin əvvəlində əldə etdiyimiz müstəqilliyimize, yenice qurulan dövlətcilikliliyinə xəyanət edərək, yalnız öz şəxsi məraqları və havadarlarının mənafeyini təmin etməkli siyaset yürüdüblər. İndi isə bu xəyanəti davam etdirirlər. Onlar Azərbaycan xalqını, milli-dövlətcilik məraqlarını, müstəqilliyimizin davamlılığını, dövlətciliyimizin güclənməsi, ərazi bütövlüyüümüzün bərpasını, beynəlxalq miqyasda diplomatik nailiyyətləri, nüfuz, etibar qazanmağımızı düşünmürlər. Onlar ötən əsrin 90-ci il ərzində olduğu kimi, müxtəlif təxribatlarla Azərbaycanı xaosa, qarşıdurmağa, tənəzzülə sürükləməye çalışırlar. Bu isə yalnız işğalçı Ermənistənə məqədələrinə xidmet edən, ermənipərestlər, işsüncədən qaynaqlanan xəyanətkarlıdır."

Rəfiqə HÜSEYNOVA

“Dövlətin atdığı addımlar qiymətləndirilməlidir”

M.Ələsgərli vurğulayıb ki, hazırda yoluxmanı nəzarətdə saxlamaq üçün on yaxşıların karantin şərtlərinə əməl etməsidir: "Qarşımızda aydın bir düstur var. İnsanları məsuliyyətli davranışaraq sosial məsafəni gözləyib, maskalardan düzgün qaydada istifadə edəcəkse, təbii ki, yoluxmanı nəzarətdə saxlamaq və on aşağı həddə salmaq mümkün olacaq. Yox əgər əvvəl təc-rübə etdiyimiz kimi insanlar karantin qaydalarının yumşaldılmasını pandemiyanın bitməsi, kimi qəbul edəcəkse, təbii ki, yoluxma yenidən artacaq. Bununla da dövlət yenidən sərt addımlar at-tilini dərk etməklə həm özlerinin, həm də dövlətin bu bələdan asanlıqla çıxmığını təmin edə bilər".

Aysel Məmmədova

Azərbaycançılıq ideyalarının formalaşmasında milli-mənəvi dəyərlərin rolü

Azərbaycançılıq ideyalarının formalaşmasında milli-mənəvi dəyərlərin çox mühüm rolü vardır. Ümummilli lider Heydər Əliyev milli mənəvi dəyərləri milli ideologiyamızın ikinci hissəsi kimi qiymətləndirir: "Milli ideologiyamızın ikinci hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli - mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərləriminin ən əsası bizim müqəddəs kitabımız "Qurani-şərif"də öz əksini tapıbdır.

Ancaq bununla yanaşı Azərbaycanın mütefəkkir insanları, müttəqiqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu bizim adət - ənənələrimizdir. Bu bizim milli əxlaqi metalitətimizdir. Bu bizim bütün başqa mənəvi dəyərlərimizdir. Bunların hamisi ilə biz fəxr etməliyik. Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir. Bizim adət-ənənələrimizdir.

Müsəir beynəlxalq integrasiya şəraitində milli - mənəvi dəyərlər təkcə öz hüdudları daxilində inkişaf edib zənginləşə bilmez. Milli-mənəvi dəyərlərin inkişaf etməsi və zənginləşməsi üçün müasirləşmə ən başlıca şərtidir. Milli-mənəvi dəyərlərin müasirləşməsi onun bəşəri ideyalarla qovuşması sayəsində mümkündür. Milli-mənəvi dəyərlərin müasirləşməsi insanların şuruna təsir edərək onları etik, əxlaqi cəhdən, həmçinin, bəşəri ideyaların mənimşənilməsi cəhdən kamillaşdırır. Ümummilli liderimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ümumbeşəri ideyalarla integrasiyası barədə bəhs edərək göstərir: "Bizim milli ideologiyamızın bir şaxəsi, bir qolu da ümumbeşəri dəyərlərdür. Ümumbeşəri dəyərlər Azərbaycan xalqı tərəfindən bir çox illərdir, əsrlərdən ki, qavranıbdir, qəbul olunubdur. Öz milli-mənəvi dəyərlərimizi ümumbeşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıdır".

Milli-mənəvi dəyərlərimizi, ən başlıca olaraq, aşağıdakı kimi seviyyələndirmək mümkündür.

1) ana dili

Azərbaycançılıq haqqında bəhs edərkən ana dili məsələsinə xüsusi bir diqqətlə yanaşmaq lazımdır. Ana dili her bir xalqm, milletin varlığını təyin edən en başlıca attributlardan biridir. Ana dili sadəcə informasiya vasitəsi kimi qəbul edilməməlidir. Ana dili xalqmın min illərdən bəri yaratdığı milli-mənəvi sərvətlərin daşıyıcısıdır. Azərbaycan xalqının dünyagörüşündə, elmi və bədii təfəkküründə yaradılan nə varsa sonrakı nəsillərə ana dili vasitəsi ilə çatdırılır. Ona görə də ana dilini sevmək, onu qorumaq, dilin normallarına riayet etmək hər bir vətəndaşın borcudur. Dilin normaları gözənlənmirsə sonrakı nəsillər üçün onun anlaşılıqlı seviyyəsi azalır. Deməli, bu gün biz ana dilini qorumurqasə geləcek nəsilləri milli-mənəvi sərvətlərimizdən məhrum etmiş oluruq. Heydər Əliyev göstərir ki, "Gərək hər bir vətəndaş öz vətəninə görə, öz millətinə görə, öz xalqma görə, öz ana dilinə görə qürur hissi keçirsən,

azərbaycanlı olması ilə fəxr etsin. Nəqəbir azerbaijanlı rus dilini, ingilis dilini, başqa dilleri mükəmməl bilərək onlardan istifadə edirəsə öz doğma Azərbaycan dilinə diqqətini və hörmətini azaltmamalıdır".

Dil elə ictimai varlıqdır ki, onun qorunması, norma sabitliyinin saxlanması və zənginləşməsi bila-vasitə dövlətçiliklə bağlıdır. Dövlətçilik dilin dayağdır. Dövlətçilik olmadıqda dilin özünün mənəvi bir sərvət kimi qorunması, dil normalarının sabitliyinin saxlanılması heç kəsde məsuliyyət hissi yaratır. Dil strukturunun zənginləşməsindən ise söhbət açmaq mümkün olmur. Odur ki, dildən necə gəldi istifadə edilir, nəticədə ərazilər üzrə çoxlu nitq fərqləri (dialektizmlər) yaranır. Dilə çoxlu ixtiyari sözler daxil olur. Böyük mütefəkkirələr, söz ustadları, alimlər öz əsərlərini ana dilində yox, dövrün daha nüfuzlu sayılan başqa bir dilində yazmağa səy göstərirlər. Belə olunduqda, əwəla, ana dili sonrakı nəsillər üçün öz anlaşıqlığını azaltmış olur, ikincisi isə azerbaijanlı mütefəkkirələrin yaradıcılığı başqa xalqların adma çıxılır. Həmin əsər-

vin böyük səyləri neticəsində 1978-ci il Azərbaycan konstitusiyasında ana dilimiz dövlət dili kimi təsbit olunmuşdu. Azərbaycanda müstəqil dövlətçiliyin yaradılması ana dilimizin tətbiqinə, onun yazılı və şifahi normalarının yaxınlaşmasına, dilin mənə potensialının daxili imkanlar hesabına zənginləşməsinə münbət bir şərait yaratdı. Ana dilinin qorunması, tətbiqi ve onun təkmilləşməsi barədə Heydər Əliyevin fəaliyyəti tarixi bir hadisə kimi qiymətləndirilmelidir. Heydər Əliyevin Respublikə hakimiyətində olmadığı vaxtlarda ana dilimiz barədə çox məsuliyətsiz qərarlar verilirdi. İş hətta o yerə gəlmişdi ki, dilin özünün adı da sıradan çıxarılmışdı. Belə ki, 1992-ci il dekabrın 22-də AXC - Müsavat cütlüyü tərefindən idare edilən o zamankı Azərbaycan Milli Məclisi ana dili barədə yanlış bir qərar qəbul etmişdi. Bu qərara görə Azərbaycan Respublikasının dil türk dili elan olunmuşdu. Təkə bunu nəzərə aldıqda ki, Azərbaycan dili ilə türk dili arasında normabaxımından çoxlu fərqlər vardır, onda həmin qərarın necə məsuliyyətsizlik olduğu bir daha aydınlaşır.

Heydər Əliyev 1995-ci ildə bu məsələ ilə elaqdar müzakirələr keçirdi. Ana dilinin öz adı yenidən özünü qaytarıldı. 2001-ci il iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dövlət dilinin tətbiqi işinə təkmilləşdirilməsi barədə möhtəşəm bir fərman imzaladı. 2001-ci il iyulun 4-də isə ana dilinin tətbiqi məsələlərinin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Dövlət Dil Komissiyası yaradıldı. Respublika Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmani ilə avqustun 1-i ana dili və əlifba günü kimi təsis edildi. Dövlət dilinin tətbiqi işinə əməli şəkildə həyata keçirilməsinə təmin etmək məqsədi ilə 30 sentyabr 2001-ci ildə Respublika Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının qanunu qüvvəyə minmişdir.

Həmçinin, "Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" 2003-cü il yanvarın 2-də Azərbaycan Respublikası Prezidentinin fərmani verilmişdir

lər ana dilini bədii, estetik, elmi cəhdən zənginləşdirmək əvəzinə başqa dillərin inkişafına xidmət göstərməli olur. Azərbaycanın tarihində belə hallara yol verilmesi mövcud olmuşdur. Bu dil, hətta, sovet imperiyası dövründə öz məkanında ikinci bir dil kimi işlədiləməyə də məruz qalmışdı. Ancaq ümummilli liderimiz Heydər Əliye-

rinin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Dövlət Dil Komissiyası yaradıldı. Respublika Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmani ilə avqustun 1-i ana dili və əlifba günü kimi təsis edildi. Dövlət dilinin tətbiqi işinə əməli şəkildə həyata keçirilməsinə təmin etmek məqsədi ilə 30 sentyabr 2001-ci ildə Respublika Prezidentinin fərmani



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

verilmişdir.

Bu gün Azərbaycan dili müstəqil bir dövlətin dili kimi geniş tətbiq imkanlarına malikdir. Azərbaycanın milli mədəniyyət nümunələri, ölkənin sosial - iqtisadi nailiyyətləri, Respublikamızda baş verən yeniliklər beynəlxalq aləmə mehz ana dilində yayılır. Ana dilinin tətbiqi imkanları ile resmi üslub zənginləşir. Rəsmi üslub bazasında ana dilinin yeni siyaset və diplomatiya üslubları formalaşır. Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici ölkədə Azərbaycan dilindəki çıxışları dövlət dilimizin siyaset və diplomatiya üslublarının təməlidir. Azərbaycan dilində bu dilin öz potensialı əsasında hərbi üslub yaranır. Müsəir dövrədilin en başlıca problemi yazılı və şifahi nitqi bir - birine yaxınlaşdırın normaların tətbiqindən və sabitləşdirilməsindən ibarətdir. Norma sabitliyi hem dilin Azərbaycan məkanından kənardan öyrənilərə istifadə olunmasını, hem də zamanandan - zamana verilən informasiyaların qəbul edilməsini asanlaşdırır. Azərbaycan barədə beynəlxalq aləmdə doğru informasiyaların verilməsi en başlıca cəhdələrdən biridir. Azərbaycanda müstəqil dövlətçilik öz bəhərələrinin tətbiqəsi dilin öz məkanından kənardan öyrənilməsinə maraq artır. Bu isə Azərbaycana aid düzgün informasiyaların mehz bu dilin vasitəsi ilə alınmasına münbət şərait yaradır.

2) dini təsübkeşlik

Vahid Ömərov f.ü.f.d. dos.



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

12 avqust

Radamel Falcao növbəti mövsüm də "Qalatasaray"da qalacaq. Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Mustafa Cengiz məlumat verib. O, kolumbiyalı hücumçunun Superliqada təmsilcisində qalmaq üçün maaşının azaldılmasına razılıq verdiyini bildirib.

Qeyd edək ki, 2019-cu ildən "Qalatasaray"da çıxış edən R.Falkaonun klubdan ayrılağı xəbərləri yayımlımıdı.

"Manchester Yunayted" və "İnter" Avropa Liqasının yarımfinalında

Futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib. SIA xəbər verir ki, ilk oyun gündündə 2 matç keçirilib. "Manchester Yunayted" Kölində "Kopenhagen"la qarşılaşdır. 90 dəqiqə ərzində qapılara qol vurulub. Yeni qaydalara əsasən bu mərhələ bir oyundan ibarət olduğundan qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. 94-cü dəqiqədə Bruno Fernandes penaltını dəqiqə yerinə yetirərək "Manchester Yunayted"ə qələbə qazandırb. Milan "İnter"i isə Düsseldorfda "Bayer"le (Leverkusen) qarşılaşdır və 2:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Azərbaycanda ŞOK CİNAYƏT - 2,7 milyon pul apardıla

Gəncədə quldurluq hadisəsi baş verib. Dağlıqlı İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin verilən məlumatına görə, Nizamiyat keçiriblər. Əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birində quldurluq yolu ilə 2 700 000 rubl (64.000 manat) pul aparmaqdə şübhəli bilinən Gəncə şəhər səhərini, əvvəller məhkum olmuş Q.Mövsumov saxlanılıb.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ses

Son sahifə

Zidan bu futbolçunu
"Real" a qaytarır



Mustafa Cengiz:
"Falkao "Qalatasaray"da
qalacaq"



ABŞ-da 8 yaşlı uşaq həbs edilib

ABD Florida ştatında 8 yaşlı əlil uşaq polis tərəfindən qandal taxılıb. SIA xəbər verir ki, uşaq müəllimə yumruq atlığına görə polis tərəfindən qandallanıb və həbs edilib. Ailenin vəkili Ben Kramp, hadisənin videogörüntülərini dünən mətbuatda təqdim edib. Bele ki, 2018-ci ildə baş verən hadisənin görüntülərində polis ağlayan uşağı həbs edərək onu qorxutmaq məqsədilə həbsxanaya aparılacağı bildirib.

Bu videogörüntülər ABŞ-da böyük reaksiyalara səbəb olub. Azyaşlı uşaqın ailəsi hadisə yerində iştirak etmiş 3 polis eməkdaşını məhkəməyə verib. Vəkil Kramp, polisin nisbi güc tətbiq etdiyini bildirib. Görüntüdə isə polis uşağı hadisədə günahlandıraraq onu bu işə məcbur etdiyini bildirib.



Xalq artisti Röya Ayxan sosial şəbəkədə yeni foosunu yayımlayıb. SIA-nın məlumatına görə, onun sözügedən fotosu izleyicilər tərəfindən bəyənilib. Sosial şəbəkə istifadəçiləri sənətçinin çantasının qiyməti ilə maraqlanıblar. Araşdırımız zamanı bəlli olub ki, R.Ayxanın aksesuarı 1060 manatdır.



ŞOK: Bakıda ata 2 yaşlı oğlunu öldürmək istəyib

Avqustun 5-de saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kaziyevin 2018-ci il təvelüdü oğlu Ömer Şabanova biçaq xəsarətini yetirməsi, daha sonra özünün de bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsində məlumat daxil olub. SIA-nın verdiyi məlumatata görə, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəketlər keçirilmiş və faktə görə Səbail RPİ-de Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı Emil Kaziyevin biçaqla boğaz nahiyesini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömer Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə eməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sualtı köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsiyə edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib. Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kaziyevin barəsində "ittihad elan edilmesi üçün tutulması" haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilen şəxs qismində cəlb olunması mümkün olmayıb.

Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömer Şabanovun şəxsiyyət kimi formalşamasına, habelə onun mənəvi inkişafına, fiziki və psixi sağlamlılığını təsir edən amillər, əməkdaşlılıqda maddi-məsiş şəraitli hərəkəflər yoxlanılır və araşdırmanın nəticəsində asılı olaraq Ömer Şabanovun gələcək həyat şəraitini, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.



Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələrin "Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600